

TEST: 2811#01#Y15#01#500QIYABI

Test	2811#01#Y15#01#500qiyabi
Fənn	2811 - Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	24
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ekspertiza sözü fransızca nə deməkdir ? (Çəki: 1)

- ☐ səriştəli
- ☐ bilikli
- ☐ xüsusi bilikli
- ☒ təcrübəli
- ☐ ziyalı

Sual: Əlavə əmtəə ekspertizası nə üçün aparılır ? (Çəki: 1)

- ☐ ilkin əmtəə ekspertizasına nəzarət məqsədilə

- ☐ obyektiv qərarın çıxarılması üçün
 - ☒ çatışmayan informasiyaları əldə etmək üçün
 - ☐ iddiaçının tələbinə əsasən
 - ☐ həlledici nəticənin qəbulu üçün
-

Sual: Kompleks əmtəə ekspertizası nə üçün aparılır ? (Çəki: 1)

- ☐ malların keyfiyyətinin qiymətləndirilməsi üçün
 - ☐ malların kəmiyyətinin qiymətləndirilməsi üçün
 - ☒ malın kompleks xassələrinin qiymətləndirilməsi üçün
 - ☐ malın orqanoleptiki xassələrinin qiymətləndirilməsi
 - ☐ malın laboratoriya üsulu ilə qiymətləndirilməsi üçün
-

Sual: Məsləhət ekspertizasının mahiyyəti nədir ? (Çəki: 1)

- ☐ malların daşınması zamanı nöqsanların əmələ gəlmə səbəblərinin təyini
 - ☐ malların saxlanması zamanı nöqsanların əmələ gəlmə səbəblərinin təyini
 - ☐ malların satışa hazırlanması zamanı nöqsanların əmələ gəlmə
 - ☐ saxlanma müddətinin təyini
 - ☒ malın istehsaldan istehlaka çatana kimi baş verən nöqsanların əmələ gəlmə səbəblərinin təyini
-

Sual: Fiziki şəxslər hüquqi statusuna görə necə təsnif olunur (Çəki: 1)

- ☐ daimi ekspertlər
 - ☐ müvəqqəti ekspertlər
 - ☒ ekspertliyə namizəd, ekspert, baş ekspertlər
 - ☐ dequstasiya üzrə ekspertlər
 - ☐ standart üzrə ekspertlər
-

Sual: Ekspertin səriştəliliyi nə ilə izah olunur ? (Çəki: 1)

- ☐ malın kimyəvi tərkibinin təyini
 - ☒ müəyyən mal qrupu üzrə ekspertin bilik və iş təcrübəsinin olması
 - ☐ malın fiziki xassələrinin təyini
 - ☐ malın mexaniki xassələrinin təyini
 - ☐ malın fiziki-kimyəvi xassələrinin təyini
-

Sual: Seçmə aktında 10-cu göstərici aşağıda verilənlərdən hansına uyğun gəlir? (Çəki: 1)

- ☒ nümunələrin etiketləri və nömrələri
 - ☐ fiziki göstəricilər
 - ☐ ekspertin iş stajı
 - ☐ nümunələrin tarixi
 - ☐ aktın tarixi
-

Sual: Nümunə seçilməsinin məqsədi seçmə aktında neçənci göstərici ilə təyin olunur? (Çəki: 1)

- ☒ 12-ci
 - ☐ 11-ci
 - ☐ 10-cu
 - ☐ 9-cu
 - ☐ 13-cü
-

Sual: Nümunələrin seçmə aktında 12-ci göstərici aşağıdakılardan hansına uyğun gəlir? (Çəki: 1)

- ☒ nümunə seçilməsinin məqsədi
 - ☐ akta edilən düzəlişlər
 - ☐ ekspert qrupu
 - ☐ sənədlər toplusu
 - ☐ təlimatın adı
-

Sual: Nümunələrin seçmə aktında 13-cü göstərici verilən variantların hansı ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ sınaqlara aid göstəricilər
 - ☐ nümunənin xassəsi
 - ☐ nümunənin saxlanma şəraiti
 - ☐ ekspert qrupu
 - ☐ işçi qrupu
-

Sual: QƏM-in ekspertizasının nəzəri əsaslarının predmetini nə təşkil edir? (Çəki: 1)

- ☒ istehlak malları
 - ☐ keyfiyyətsiz mallar
 - ☐ yarımfabrikatlar
 - ☐ xammallar
 - ☐ keyfiyyətli mallar
-

Sual: . Nə zaman əlavə ekspertiza aparılır? (Çəki: 1)

- ☒ informasiya çatışmazsa
 - ☐ yanlış informasiya verilərsə
 - ☐ informasiya bolluğu olarsa
 - ☐ belə bir ekspertizaya ehtiyac yoxdur
 - ☐ düzgün cavab qeyd olunmayıb
-

Sual: Verilən variantlardan hansı alqı-satqı müqaviləsini xarakterizə edir? (Çəki: 1)

- ☒ ən geniş yayılmış müqavilədir
 - ☐ belə müqavilə növü yoxdur
 - ☐ audit müqaviləsidir
 - ☐ mühasibat müqaviləsidir
 - ☐ kəmiyyət üzrə müqavilədir
-

Sual: Saxlama müqaviləsi nə zaman bağlanılır? (Çəki: 1)

- ☒ mallar anbarda yerləşdirildikdə
 - ☐ istehsal olunduqda
 - ☐ satışa buraxıldıqda
 - ☐ belə müqavilə növü yoxdur
 - ☐ ixrac olunduqda
-

Sual: Ərizə və qaimə əmtəə ekspertizasının xarakterizə edir. Nöqtələrin yerinə verilmiş variantlardan hansı uyğundur? (Çəki: 1)

- ☒ təyinatını
 - ☐ funksiyasını
 - ☐ adını
 - ☐ çəkisini
 - ☐ çeşidini
-

Sual: Təkrar ekspertizada hansı növ ekspertiza aktları tələb olunur? (Çəki: 1)

- ☒ ilkin ekspertiza aktları
 - ☐ yekun ekspertiza aktları
 - ☐ akt tələb olunmur
 - ☐ belə bir ekspertiza növü yoxdur
 - ☐ bütün cavablar doğrudur
-

Sual: İlkin ekspertiza aktı nə zaman tələb olunur? (Çəki: 1)

- ☒ nəzarət ekspertizası zamanı
 - ☐ ilkin ekspertiza zamanı
 - ☐ təkrar ekspertiza zamanı
 - ☐ kriminal ekspertiza zamanı
 - ☐ düzgün cavab yoxdur
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fənnin əsas anlayışları hansılardır ? (Çəki: 1)

- ☐ ekspertiza
 - ☐ əmtəə ekspertizası
 - ☒ ekspertiza, mal ekspertizası, mal partiyaları
 - ☐ qiymətləndirmə
 - ☐ keyfiyyət
-

Sual: Müqavilə ekspertizasının mahiyyəti nədən ibarətdir ? (Çəki: 1)

- ☐ nümunələrin keyfiyyətinin təyin
 - ☐ mal əyarının tələbə uyğunluğu
 - ☒ müqavilənin şərtlərinin qiymətləndirilməsi
 - ☐ qablaşdırılmanın tələbə uyğunluğu
 - ☐ boşaldılmanın tələbə uyğunluğu
-

Sual: Sığorta ekspertizasının mahiyyəti nədən ibarətdir ? (Çəki: 1)

- ☐ keyfiyyət itkilərinin nəzərə alınması
 - ☐ bəmiyyət itkilərinin nəzərə alınması]
 - ☒ dəymiş sığorta ziyanı zamanı sığorta qiymətinin təyini
 - ☐ malın xassələrinin təyini
 - ☐ yanğın zamanı mülkiyyətin oğurlanması
-

Sual: Bank ekspertizasının mahiyyəti nədən ibarətdir ? (Çəki: 1)

- ☐ malın kəmiyyətinin təyini
 - ☐ malın keyfiyyətinin təyini
 - ☐ malın çeşidinin təyini
 - ☒ girov verilmiş əmlakın (malın) qiymətinin təyini
 - ☐ istismar müddətinin təyini
-

Sual: Ekspertin müstəqilliyi nə ilə izah olunur ? (Çəki: 1)

- ☐ xüsusi biliklərə yiyələnmək
 - ☐ sənədləşdirməni tam bilmək
 - ☒ maraqlı tərəflərdən asılı olmamaq
 - ☐ subyektivlikdən qurtarmaq
 - ☐ istehsalçıdan asılı olmamaq
-

Sual: Malların təhlükəsizliyi hansı ekspertizanın əsasını təşkil edir ? (Çəki: 1)

- ☐ sanitariya ekspertizanın
 - ☐ baytarlıq ekspertizasının
 - ☒ ekoloji ekspertizanın
 - ☐ əmtəə ekspertizasının
 - ☐ texnoloji ekspertizanın
-

Sual: Dərəcələrə bölünmə hansı əlamətlərə görə aparılır (Çəki: 1)

- ☐ standart görə
 - ☐ texniki şərtə görə
 - ☒ keyfiyyət və ölçülərə görə
 - ☐ ölçülərə görə
 - ☐ keyfiyyətə görə
-

Sual: Hüquqi şəxslər necə təsnif olunur (Çəki: 1)

- ☐ ticarət palatası

- ☐ Milli sertifikatıya
- ☒ sistemlər və dequstasiya ittifaqları
- ☐ ekspert qrupları
- ☐ ekspert komissiyaları

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Obyektivlik prinsipinin mahiyyəti nədir ? (Çəki: 1)

- ☒ subyektivliyin aradan qaldırılması
- ☐ malın fərdi qiymətləndirilməsi
- ☐ obyektiv qərarların qəbulu
- ☐ tərəflərdən asılı olmamaq
- ☐ sensor qabiliyyətinin yoxlanması

Sual: Ekspertizanın obyektı nədir ? (Çəki: 1)

- ☐ yarımfabrikatlar
- ☐ xammal
- ☒ istehlak malları
- ☐ saxlanma
- ☐ daşınma

Sual: Əmtəə ekspertizasının vasitələri təsnifləşdirmə zamanı neçə yerə bölünür ? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☒ 2

Sual: Markalanma hansı növlərə bölünür (Çəki: 1)

- ☐ xüsusi
- ☐ ümumi
- ☐ adi
- ☒ istehsal və ticarət
- ☐ mürəkkəb

Sual: Təhlükəli mallarla necə davranırlar? (Çəki: 1)

- ☒ məhv edirlər
 - ☐ yenidən istehsal edirlər
 - ☐ satışa buraxırlar
 - ☐ ixrac edirlər
 - ☐ istifadə edirlər
-

Sual: Verilmiş mallardan hansı təhlükəli məhsulların məhv edilməsində istifadə olunur? (Çəki: 1)

- ☒ termiki, mexaniki
 - ☐ yalnız termiki
 - ☐ yalnız mexaniki
 - ☐ yalnız kimyəvi
 - ☐ optiki
-

Sual: İstehlakçıya satılmış və istehlakçının şəxsi məqsədləri üçün istifadə olan mallar hansı mallara aiddir? (Çəki: 1)

- ☒ istehlak mallarına
 - ☐ təhlükəli mallara
 - ☐ keyfiyyətsiz mallar
 - ☐ istehsal mallarına
 - ☐ keyfiyyətli mallar
-

Sual: Əmtəə ekspertizasının əsas obyektı aşağıda verilənlərdən hansıdır? (Çəki: 1)

- ☒ istehlak malları
 - ☐ təhlükəli mallar
 - ☐ keyfiyyətsiz mallar
 - ☐ çürük mallar
 - ☐ idxal olunmuş mallar
-

Sual: İnsanların tələbini ödəyən və istehlak prosesində aşkar olunan, malın yararlığını təyin edən jçyektiv xüsusiyyətlər malın hansı xassəsinə aiddir? (Çəki: 1)

- ☒ istehlak xassəsi
 - ☐ istehsal xassəsi
 - ☐ idxal olma xassəsi
 - ☐ keyfiyyətli olması
 - ☐ keyfiyyətsiz olması
-

Sual: . Mal hansı prosesdə insanların müəyyən tələbini ödədikdən sonra fiziki yaxud mənəvi möhkəmlənməyə məruz qalır? (Çəki: 1)

- ☒ istehlak prosesində
 - ☐ istehsal prosesində
 - ☐ belə bir proses yoxdu
 - ☐ tədiyyə prosesində
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Cari tələb nədir? (Çəki: 1)

- ☒ bilavasitə satışda olan mallar üçün tərtib edilən tələblər
 - ☐ malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirən tələblər
 - ☐ bərabər dərəcədə ya bir mala, yaxud da üstünlüyü çox olan mallara verilən tələblər
 - ☐ bir qrup məmulatlara verilən müxtəlif tələblər
 - ☐ müəyyən mallar üçün verilən tələblər
-

Sual: Perspektiv tələb nədir? (Çəki: 1)

- ☒ bərabər dərəcədə ya bir mala, yaxud da üstünlüyü çox olan mallara verilən tələblər
 - ☐ bir qrup məmulatlara verilən müxtəlif tələblər
 - ☐ malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirən tələblər
 - ☐ bilavasitə satışda olan mallar üçün tərtib edilən tələblər
 - ☐ gələcək üçün nəzərdə tutulan mallara verilən tələblər
-

Sual: Ümumi tələb nədir? (Çəki: 1)

- ☒ bir qrup məmulatlara verilən müxtəlif tələblər
 - ☐ malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirən tələblər
 - ☐ malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirən tələblər
 - ☐ bilavasitə satışda olan mallar üçün tərtib edilən tələblər
 - ☐ müəyyən mallar üçün verilən tələblər
-

Sual: Spesifik tələb nədir? (Çəki: 1)

- ☒ malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirən tələblər
 - ☐ bir qrup məmulatlara verilən müxtəlif tələblər
 - ☐ bilavasitə satışda olan mallar üçün tərtib edilən tələblər
 - ☐ bərabər dərəcədə ya bir mala, yaxud da üstünlüyü çox olan mallara verilən tələblər
 - ☐ funksional xassələrə görə verilən tələblər
-

Sual: Yarımfabrikat nədir? (Çəki: 1)

- ☒ təkrar istehsala buraxılmış məhsul
 - ☐ istehsal edilmiş hazır məhsul
 - ☐ zay məhsul
 - ☐ tamamlanmamış fabrikat
 - ☐ nöqsanlı məhsul
-

BÖLMƏ: 0301

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Maddi – texniki vasitələr hansı növlərə bölünür (Çəki: 1)

- ☐ ölçü
- ☐ texniki
- ☐ baza
- ☐ norma
- ☒ maddi-texniki baza, ölçü, aşkar seçmə, texnikanın təşkili

Sual: Sənədlər hansı növlərə bölünür (Çəki: 1)

- ☐ normativ
- ☐ texniki
- ☐ texnoloji
- ☒ normativ, texniki, texnoloji
- ☐ bədii

Sual: İnformasiya istehlakçısı kimdir (Çəki: 1)

- ☐ fiziki şəxs
- ☐ hüquqi şəxs
- ☐ ekspert
- ☐ baş ekspert
- ☒ informasiyadan istifadə edən şəxs

Sual: Texniki sənədlər hansı sənəd növlərinə bölünür (Çəki: 1)

- ☐ standartlar
- ☐ texniki şərtlər
- ☐ normativ sənədlər
- ☐ malı müşayiət edən sənədlər
- ☒ malı müşayiət edən sənədlər və layihə-konstruktor sənədləri

Sual: “Əmtəəşünaslıq – mal haqqında, onların sortu, yerləşməsi və satılması, alınması və satış vasitələri: daşınması və saxlanması haqqında dəqiq və tam məlumat verən bir elmdir” fikri hansı alimə məxsusdur? (Çəki: 1)

- ☒ İ.Vavilov
- ☐ K.Marks
- ☐ D.Rikardo
- ☐ A.Smit
- ☐ K.Pavlovski

Sual: Əmtəəşünaslığın predmeti haqda ən dəqiq təyini hansı məşhur alim vermişdir? (Çəki: 1)

- ☒ K.Marks
 - ☐ D.Rikardo
 - ☐ A.Smit
 - ☐ İ.Vavilov
 - ☐ K.Pavlovski
-

Sual: "Təbiətin dialektikasi" əsəri hansı görkəmli alimə məxsusdur? (Çəki: 1)

- ☒ F.Engles
 - ☐ A.Smit
 - ☐ R.Marks
 - ☐ D.Rikardo
 - ☐ H.Höte
-

Sual: Əşyaların istehlak xassələrinin dərk edilməsinə dair ilkin sübutlar və dəlillər öz əksini hansı elmin kökündə tapa bilmişdir? (Çəki: 1)

- ☒ təbiət elmlərinin
 - ☐ humanitar elmlərin
 - ☐ texniki elmlərin
 - ☐ doğru cavab yoxdur
 - ☐ bütün variantlar doğrudur
-

Sual: F.Engelsin təbiət inkişafı haqqındakı fikirlərinə əsaslanan mütəxəssislər əmtəəşünaslığın inkişaf tarixin neçə mərhələyə ayırırlar? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 6
 - ☐ 4
 - ☐ 5
-

Sual: Əmtəəşünaslıq elminin inkişafında rolu olmayan alim verilmiş variantların hansında qeyd olunmuşdur? (Çəki: 1)

- ☒ A.Smit
 - ☐ F.V.Zuyevin
 - ☐ A.P.Bolotovun
 - ☐ N.Y.Ozeretskovskinin
 - ☐ İ.Y.Bindqeynin
-

Sual: . Əmtəənin ikili xarakterini, yəni dialektik vahidliyini təşkil edir? (Çəki: 1)

- ☒ istehlak dəyəri
 - ☐ istehlak xassəsi
 - ☐ istehlak çeşidi
 - ☐ əmək məhsulu
 - ☐ istehlak malı
-

Sual: Fikirlərdən hansı yanlıştır. İstehlak dəyəri..... (Çəki: 1)

- ☒ çoxsahəli anlayışdır
 - ☐ abstrakt anlayışdır
 - ☐ əmtəənin yararlılığıdır
 - ☐ əmək məhsulu ilə qırılmaz surətdə əlaqədardır
 - ☐ əmtəənin qiymətidir
-

Sual: Hansı anlayış əmək məhsulunu özündə maddiləşdirir? (Çəki: 1)

- ☒ istehlak dəyəri
 - ☐ istehlak tədavülü
 - ☐ istehlak xassəsi
 - ☐ istehlak qiyməti
 - ☐ istehlak mali
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnformasiya nədir (Çəki: 1)

- ☐ məlumatdır
 - ☐ şəxslər haqda məlumat
 - ☐ proseslər haqda məlumat
 - ☒ şəxslər, faktlar, vasitələr və proseslər haqda məlumat
 - ☐ sənəd haqda məlumat
-

Sual: İnformasiya mənbələri nədir ? (Çəki: 1)

- ☐ banklar
 - ☐ kitabxanalar
 - ☐ fondlar
 - ☒ sənəd toplusudur
 - ☐ ədəbiyyat
-

Sual: Ekspertizanın metodları təsnifat zamanı hansı növlərə bölünür ? (Çəki: 1)

- ☐ sosioloji
 - ☐ bioloji
 - ☐ fiziki
 - ☒ obyektiv və evristik
 - ☐ ləmişə
-

Sual: İstehlak dəyərinin maddi əsasını hansı xassələr təşkil edir? (Çəki: 1)

- ☒ fiziki, kimyəvi, istehlak
 - ☐ fiziki, funksional, bioloji
 - ☐ estetik, bioloji, kimyəvi
 - ☐ fiziki, kimyəvi, bioloji
 - ☐ fiziki, mexaniki, kimyəvi
-

Sual: İstehsal edilmiş əmək məhsulu hansı dəyərə malikdir? (Çəki: 1)

- ☒ potensianal istehlak dəyərinə
 - ☐ real istehlak dəyərinə
 - ☐ mütləq istehlak dəyərinə
 - ☐ mübadilə istehlak dəyərinə
 - ☐ malların istehlak dəyərinə
-

Sual: Təsnifləşdirilmənin başlangic pilləsi nədir? (Çəki: 1)

- ☒ planlaşdırma
 - ☐ sistemləşdirmə
 - ☐ qruplaşdırma
 - ☐ konstruksiyalaşdırma
 - ☐ sığorta əmtəə ekspertizası
-

Sual: İlk dəfə sistemləşdirmə, təsnifləşdirmə ilə kimlər məşğul olmuşdur? (Çəki: 1)

- ☒ bioloqlar
 - ☐ zooloqlar
 - ☐ arxiloqlar
 - ☐ iqtisadçılar
 - ☐ konstruktorlar
-

Sual: Pərakəndə qiymət preskuratında mallar hansı nişanələrinə görə ayrı - ayrı qruplarda birləşdirilir? (Çəki: 1)

- ☒ mövsümünə görə
 - ☐ doluluğuna görə
 - ☐ boyuna görə
 - ☐ istehsal üsuluna görə
 - ☐ cinsinə görə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Orqanoleptik metodlar hansı növlərə bölünür (Çəki: 1)

- ☐ vizual
 - ☐ audiometod
 - ☒ vizual, lamisə, qoxu, dadbilmə, audiometod
 - ☐ hiss
 - ☐ sensor
-

Sual: Ekspert metodları hansı növlərə bölünür (Çəki: 1)

- ☐ riyazi
 - ☐ statistika
 - ☐ sorğu
 - ☐ anket
 - ☒ sorğu, qiymətləndirmə, riyazi-statistik
-

Sual: Materialların kimyəvi xassələri nədən asılıdır? (Çəki: 1)

- ☒ maddələrin tərkibindən
 - ☐ işıq, havaya davamlılığından
 - ☐ maddələrin quruluşundan, suya davamlılığından
 - ☐ maddələrin tərkibi və quruluşundan
 - ☐ fikir xassələrindən
-

Sual: Aşağıdakı materiallardan hansını turşuya davamlılıq xassəsinə görə təbiətini tanımaq olar? (Çəki: 1)

- ☒ şüşə, çini
 - ☐ yuyucu maddə
 - ☐ yun, pambıq
 - ☐ keramika, plastik kütlə
 - ☐ plastik kütlə keramika
-

Sual: Hansı məmulatlar üzvi həlledicilərinə qarşı davamlıdır? (Çəki: 1)

- ☒ şüşə, keramika
 - ☐ kətan, yun
 - ☐ çini, plastik kütlə
 - ☐ yuyucu maddə
 - ☐ ipək, pambıq
-

Sual: Ağacın texnoloji xassələrinə aiddir? (Çəki: 1)

- ☒ Daşınması
 - ☐ qulluq edilməsi
 - ☐ əyilməsi
 - ☐ davamlılıq
 - ☐ kövrəkliyi
-

Sual: Texnoloji xassə dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ ilk materialların ayrı-ayrı xassələri və göstəricilərinin hazır məmulatın xarakterizə edilməsi
 - ☐ məmulatın istehsal prosesində davranışını xarakterizə edən xassələr
 - ☐ materialların və hazır məmulatların istismarı, daşınması prosesində davranışı
 - ☐ ilk materialların keyfiyyətinin qiymətləndirilməsi
 - ☐ məmulatda texnoloji proses nəticəsində yaranmış xassə
-

Sual: Təsir müddətinə görə yüklər necə bölünür? (Çəki: 1)

- ☒ dövrü və daimi
 - ☐ statik və dinamik
 - ☐ paylanmış və dinamik
 - ☐ faktiki və nominal
 - ☐ faktiki və dinamik
-

Sual: Hansı materiallar daha möhkəm olur? (Çəki: 1)

- ☒ hissəcikləri nizamsız yerləşən və az məsaməli olan
 - ☐ hissəcikləri xətti yerləşən və az məsaməli olan
 - ☐ hissəcikləri nizamlı yerləşən və çox məsaməli olan
 - ☐ hissəcikləri xaoslu yerləşən və az məsaməli olan
 - ☐ hissəcikləri nizamlı və ən çox məsaməli
-

Sual: Funksional xassələrin nomenklaturası nədən asılıdır? (Çəki: 1)

- ☒ malın təyinatından
 - ☐ əhəlinin tələbindən
 - ☐ malın şərtiliyindən
 - ☐ malın nisbiliyindən
 - ☐ mal çeşidindən
-

Sual: Etibarlılığın xassələrinə aid deyil? (Çəki: 1)

- ☒ müntəzəmlik
 - ☐ davamlılıq
 - ☐ mexaniki təhlükəsizlik
 - ☐ mühafizə edilmə
 - ☐ möhkəmlik
-

Sual: "İşləmə qabiliyyəti" anlayışı nəyi təyin edir? (Çəki: 1)

- ☒ məmulatın vəziyyətinin necəliyini
 - ☐ məmulata verilmiş funksiyası
 - ☐ məmulatın normativ texniki sənədlərin
 - ☐ məmulatın hazırlayıcısının verdiyi vaxt üzrə işini tamamlanması
 - ☐ məmulatın istismar müddətində sınaq dövrünü
-

Sual: Həcm çəkisinin miqdarı aşağıdakı göstəricilərə təsir edir: (Çəki: 1)

- ☒ məsaməliliyə
- ☐ rütubət udmaya
- ☐ möhkəmliyə
- ☐ bütün cavablar doğrudur
- ☐ qalınlıq

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Evristik metodlar hansı növlərə bölünür (Çəki: 1)

- ☐ sosioloji
- ☐ bioloji
- ☐ mikrobioloji
- ☒ ekspert və sosioloji
- ☐ riyazi

Sual: Vizual metoda hansı hiss orqanından istifadə olunur (Çəki: 1)

- ☐ taktil
- ☐ ləmə
- ☒ görmə
- ☐ qoxu
- ☐ ətir

Sual: Dequstator – ekspertlərə qoyulan xüsusi tələblərə aid deyil.... (Çəki: 1)

- ☒ ekspert yoxlamalarını təşkil etməyi bacarmaq və onlara rəhbərlik etmək
- ☐ sensor hissiyata malik olmaq və ekspertlərdən tələb olunan səviyyəyə cavab vermək
- ☐ ekspert yoxlamaları aparmaq üçün dərin biliklərə malik olmaq, sensor qabiliyyəti yoxlamasından keçmək
- ☐ heç biri

Sual: Ekspertin hüquqlarından biri deyil.... (Çəki: 1)

- ☒ ekspert, sadə ölçmə metodları ilə, eləcə də digər qiymətləndirmə metodları ilə
- ☐ malın keyfiyyət dərəcəsini, əmtəə ekspertikası obyektini təyin etmək;
- ☐ təşkilatın əhəmiyyətinin qiymətləndirilməsini aparmaq;
- ☐ mal partiyalarını seçmə, tək-tək və birləşdirilmiş nümunənin, orta nümunənin seçimini aparmaq;
- ☐ əmtəəşünaslıq ekspertizasını aparmaq

Sual: Kütlə göstəricilərindən olan sıxlıq nədir? (Çəki: 1)

- ☒ cismin vahid həcminə düşən çəkisi
 - ☐ həcm vahidinə düşən çəki
 - ☐ materialın 1m²-nin çəkisi
 - ☐ dağıdan yükün miqdarı
 - ☐ materialların 1m² kütləsi
-

Sual: Kütlə göstəricilərindən olan xüsusi çəki nədir? (Çəki: 1)

- ☒ dağıdan yükün miqdarı
 - ☐ materialın 1m²-nin çəkisi
 - ☐ cismin vahid həcminə düşən çəkisi
 - ☐ həcm vahidinə düşən çəki
 - ☐ materialların 1m² kütləsi
-

Sual: Təsir xarakterinə görə yüklər necə bölünür? (Çəki: 1)

- ☒ dövrü və daimi
 - ☐ faktiki və nominal
 - ☐ paylanmış və mərkəzləşmiş
 - ☐ statik və dinamik
 - ☐ paylanmış və dinamik
-

Sual: Məsaməlilik və həcm kütləsi arasındakı əlaqə? (Çəki: 1)

- ☒ məsaməlilik artdıqca, həcm kütləsi artır
 - ☐ məsaməlilik artdıqca, həcm kütləsi azalır
 - ☐ məsaməlilik artdıqca, həcm kütləsi azalır
 - ☐ asılı deyil
 - ☐ məsaməlilik artdıqca, həcm kütləsi azalır
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Daltonizm nədir (Çəki: 1)

- ☐ rəngləri ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☒ rəngləri ayırd etmə qabiliyyətinin tam itirilməsi
 - ☐ sarı rəngin ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☐ çəhrayı rəngin ayırd etmə qabiliyyətinin qismən itirilməsi
 - ☐ qara rəngin ayırd etmə qabiliyyətinin qismən itirilməsi
-

Sual: Sensor yaddaşı nədir (Çəki: 1)

- ☐ ekspertlərin hiss etmə qabiliyyəti
 - ☐ audio yaddaş
 - ☐ vizual yaddaş
 - ☒ ekspertlərin sensor təəsüratlarını yadda saxlamaq qabiliyyəti
 - ☐ lamisə yaddaşı
-

Sual: Texnoloji mallar sənaye emalına məruz qalır. Nöqtələrin yerinə aşağıdakı variantlardan hansı uyğun gəlir? (Çəki: 1)

- ☒ təkrar
 - ☐ fasiləsiz
 - ☐ fasiləli
 - ☐ davamlı
 - ☐ davamsız
-

Sual: Aşağıda verilən mal qruplarından hansı təkrar sənaye emalına məruz qalır? (Çəki: 1)

- ☒ texnoloji
 - ☐ xarab mallar
 - ☐ keyfiyyətli mallar
 - ☐ keyfiyyətsiz mallar
 - ☐ yayılmış nöqsanlı mallar
-

Sual: Verilmiş mal qruplarından hansı təkrar sənaye emalından keçirilir? (Çəki: 1)

- ☒ qeyri-standart mallar
 - ☐ nöqsanı aradan qaldırmaq mümkün olmadıqda
 - ☐ xarab mallar
 - ☐ çürümüş mallar
 - ☐ keyfiyyətsiz mallar
-

Sual: Təkrar emaldan keçmiş xammal necə adlanır? (Çəki: 1)

- ☒ tullantı
 - ☐ yarımfabrikat
 - ☐ təhlükəli xammal
 - ☐ çürük xammal
 - ☐ emalsız xammal
-

Sual: Birinci qrup dəstləşdirici elementlərinə nə daxildir? (Çəki: 1)

- ☒ malın özünün tərkib hissəsi
 - ☐ malların qorunması
 - ☐ ehtiyat hissələrinin malın içərisinə qoyulması
 - ☐ cavabların heç biri düz deyil
 - ☐ malın daşınması
-

Sual: Birinci qrup dəstləşdirici elementlər dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ əlavə bağlar
 - ☐ ayaqqabların dabanlarına əlavə hissələr
 - ☐ yemək stolunda qayka və vintlərin olması
 - ☐ divan-kreslonun parçasının rəng uyğunsuzluğu
 - ☐ malların furniturası
-

Sual: İkinci qrupa hansı dəstləşdirici elementlər daxildir? (Çəki: 1)

- ☒ ehtiyat düyməsi
 - ☐ paltarasan şkafta asılqanın olması
 - ☐ kostyumun cibinin olmaması
 - ☐ yemək stolunda vintin olması
 - ☐ firniturası
-

Sual: İkinci qrup dəstləşdirici elementlərə nə daxildir? (Çəki: 1)

- ☒ qablaşdırma zamanı qoruma
 - ☐ ehtiyat hissələrinin malın içərisinə qoyulması
 - ☐ malın özünün tərkib hissəsi
 - ☐ bunların hamısı
 - ☐ malın qablaşdırılması
-

Sual: Parçaların texnoloji xassələrinə aid deyil? (Çəki: 1)

- ☒ iynə ilə deşmə
 - ☐ cırılma davamlılığı
 - ☐ tikiş sahələri
 - ☐ əyilmə qabiliyyəti
 - ☐ parçanın mənşəyi
-

Sual: Əgər 1m² materialın kütləsi normadan aşağıdırsa, onda: (Çəki: 1)

- ☒ təkrar istehsala göndəriləcək
 - ☐ parça keyfiyyətinə görə standartda uyğun gəlməyəcəkdir
 - ☐ bütün cavablar doğrudur
 - ☐ artıq xammal məsrəfinə yol verilmişdir
 - ☐ parçanın sortu dəyişəcək
-

Sual: Zəmanət müddəti nədir? (Çəki: 1)

- ☒ hazırlayıcının hansı vaxta qədər zəmanət verməsidir
 - ☐ məmulatın hazırlayıcının verdiyi zəmanət üzrə işin tamamlanmasıdır
 - ☐ məmulatın istismarının əvvəlki dövrünə uyğun vəziyyətlidir
 - ☐ işləmə qabiliyyətinin müəyyən müddət fasiləsiz işləməsidir
 - ☐ məmulatın təmirsiz işləməsidir
-

Sual: Malların keyfiyyətinin yüksəldilməsinin əsas şərtlərindən biri: (Çəki: 1)

- ☒ onun keyfiyyətinin düzgün idarə olunması
- ☐ malların xassələrinin kəmiyyətə xarakterizə edilməsi
- ☐ müvafiq iqtisadi səmərəliliyi
- ☐ iqtisadi optimal keyfiyyəti
- ☐ fəhlələrin maddi marağı

Sual: Malın ümumiləşdirilmiş keyfiyyət göstəriciləri dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ nöqsanlılıq əmsalı, növlülük əmsalı, keyfiyyətin aşağı olmasına görə alman reklam siyasətinin sayı
- ☐ keyfiyyətin qiymətləndirilməsində əsas götürülən xassələrin məcmusuna daxil olan kompleks göstəriciləri
- ☐ məhsulun keyfiyyət göstəricilərinin məcmusunun müvafiq baza göstəriciylə müqayisəsi
- ☐ insanın tələbini ödəmək üçün yerinə yetirilən funksiyası
- ☐ malın fiziki-mexaniki xassə göstəriciləri

Sual: Texnoloji emalın məqsədi nədir? (Çəki: 1)

- ☒ müxtəlif növ xammalın uyğun tətbiq edilməsi
- ☐ məmulata lazımı forma, xarici görünüş və digər istehlak xassələrinin verilməsi
- ☐ məhsulun istehlak xassələrinin formalaşmasına təsir edən əsas proseslərin öyrənilməsi
- ☐ məhsulun keyfiyyətinin idarə edilməsi sahəsində etibarlılığının təmin edilməsi
- ☐ məhsulun keyfiyyətinin qaldırılması

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Eymur iy bilmə nəzəriyyəsinə görə qoxuları neçə yerə bölünür (Çəki: 1)

- ☐ 4
- ☐ 6
- ☐ 2
- ☒ 7

Sual: Orqanoleptiki sınaqlar keçirilən otağın nisbi rütubəti neçə faiz olmalıdır (Çəki: 1)

- ☐ 50-55%
- ☐ 55-60%
- ☐ 60-65%
- ☒ 65-70 %

☐ 75-80%

Sual: Sensor minimumu nədir (Çəki: 1)

- ☒ minimum hiss etmə qabiliyyəti
 - ☐ sensor bacarığı
 - ☐ sensor qabiliyyəti
 - ☐ sensor yaddaşı
 - ☐ tanınma həddi
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Laboratoriya metodunun çatışmayan cəhətləri hansılardır (Çəki: 1)

- ☐ yüksək səriştəyə malik işçilərin olması
 - ☐ uzun vaxt tələb olunması
 - ☒ işçi qüvvəsi, bahalı avadanlıq və uzun müddət tələb olunması
 - ☐ sınaq aparılması üçün yüksək xərclərin olması
 - ☐ nümunənin çətin seçilməsi
-

Sual: Orqanoleptiki metodların üstünlüyü hansılardır (Çəki: 1)

- ☐ tezliyi
 - ☐ mürəkkəbliyi
 - ☒ sadə və tezliyi, bahalı cihazlardan istifadə olunmaması
 - ☐ audiometoddan istifadə
 - ☐ vizual metoddan istifadə
-

Sual: Sosioloji metodun mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- ☐ sorğuya əsasən
 - ☐ anketə əsasən
 - ☐ dialoqa əsasən
 - ☒ istehlakçıların fikir və rəylərinə əsasən
 - ☐ sərgi yolu ilə
-

Sual: İstehlak xassələri nəyə deyilir? (Çəki: 1)

- ☐ malın yararlığına
- ☒ insan tələbini ödəmək qabiliyyətinə
- ☐ malın istehsalına
- ☐ malın dəyərinə

☐ malın fiziki xassəsinə

Sual: İşləmə zamanəti nədir? (Çəki: 1)

- ☒ malın istehsalçının verdiyi zamanət üzrə işləməsi
 - ☐ malın uzun müddət işləməsi
 - ☐ malın faydalılığı
 - ☐ malın parlaqlığı
 - ☐ malın keyfiyyəti
-

Sual: Gigiyenik xassələrə nələr aid edilir? (Çəki: 1)

- ☒ insanın normal fəaliyyətini təmin edən xassələr
 - ☐ istilik xassəsi
 - ☐ keçiricilik xassəsi
 - ☐ hava keçirməsi
 - ☐ buxar keçirməsi
-

Sual: Elektrik təhlükəsizliyi nədir? (Çəki: 1)

- ☒ elektrik enerjisi ilə işləyən cihazların təhlükəsizliyi
 - ☐ cərəyan keçirməməsi
 - ☐ elektrik müqaviməti
 - ☐ cərəyan itkisi
 - ☐ izolyasiya möhkəmliyi
-

Sual: Yanğın təhlükəsizliyi nədir? (Çəki: 1)

- ☒ malın alovlanma temperaturu
 - ☐ cihazların saz işləməsi
 - ☐ nasazlıq
 - ☐ yanma zamanı temperatur
 - ☐ tez alışan məhsullar
-

Sual: Erqonomik xassələr göstəricisi hansı üsulla təyin edilir? (Çəki: 1)

- ☒ ekspert üsulu ilə
 - ☐ alət üsulu ilə
 - ☐ sosioloji üsulla
 - ☐ riyazi-statistik üsulla
 - ☐ sensor üsulu ilə
-

Sual: Estetikliyin lazımı vasitəsi nədir? (Çəki: 1)

- ☒ malın rəngi
 - ☐ malın tərtibatı
 - ☐ malın forması
 - ☐ malın gözəlliyi
 - ☐ malın kompozisiyası
-

Sual: Etibarlılıq nədir? (Çəki: 1)

- ☒ malın istismar şəraitində etibarlı işləməsi
 - ☐ malın davamlılığı
 - ☐ malın bərkliyi
 - ☐ malın deformasiyaya uğraması
 - ☐ malın elastikliyi
-

Sual: Estetik səviyyənin qiymətləndirilməsi I yarımqrupa nə aid edilir? (Çəki: 1)

- ☒ məmulatların istehsal hazırlığının möhkəmliyi
 - ☐ hissələrin və tamın harmonik birliyi
 - ☐ cəmiyyətdə formalaşan estetik təssüratı əks etdirən məmulatlar formasının informatik ifadəliliyi
 - ☐ forma və tərkib əlamətləri birliyi
 - ☐ estetik baxış
-

Sual: Saxlanma müddətində malların keyfiyyətinin aşağı düşməsinə səbəb olunur: (Çəki: 1)

- ☒ mikrobioloji proseslər
 - ☐ biokimyəvi
 - ☐ ekoloji
 - ☐ bioloji
 - ☐ estetik
-

Sual: Əgər keyfiyyətin aşağı düşməsi az əhəmiyyətli və nəzərə çarpacaq qüsurlar hesabına baş verərsə; (Çəki: 1)

- ☒ mal yararsız hesab olunur
 - ☐ aşağı qiymətlə satışa buraxılır
 - ☐ təkrar istehsalə verilir
 - ☐ yararlı hesab olunur və aşağı qiymətlə satışa buraxılır
 - ☐ aşağı sortla salınır
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əmtəəşünaslıq ekspertizasının təsnifatı zamanı onlar hansı növlərə bölünür ? (Çəki: 1)

- ☐ operativ və sənəd ekspertizası
- ☐ ekoloji ekspertiza

- ☐ funksional göstəricilərin ekspertizası
 - ☒ kəmiyyət, keyfiyyət, sənəd, çeşid ekspertizası
 - ☐ kömrük ekspertizası
-

Sual: Funksional xassələr nəyə deyilir? (Çəki: 1)

- ☒ məmulatın öz təyinatına uyğun olması
 - ☐ malın sıxılması
 - ☐ malın istilik saxlaması
 - ☐ malın məhsuldarlığı
 - ☐ malın ekspertizası
-

Sual: Etibarlılıq necə xassədir? (Çəki: 1)

- ☒ mürəkkəb xassədir
 - ☐ sadə xassədir
 - ☐ müntəzəm xassədir
 - ☐ davamlı xassədir
 - ☐ uzunömürlü xassədir
-

Sual: Malın iqtisadi göstəriciləri nədir? (Çəki: 1)

- ☒ malın istehsalına çəkilən xərc
 - ☐ malın topdan satış qiyməti
 - ☐ təmirə çəkilən xərc
 - ☐ enerji sərfi
 - ☐ yanacaq xərci
-

Sual: Estetik xassələr nəyə deyilir? (Çəki: 1)

- ☒ malın gözəllik, təsirlik xassələri məcmusu
 - ☐ malın qəşəng tərtibatı
 - ☐ malın təyinatı
 - ☐ malın xarici görünüşü
 - ☐ malın estetik səviyyəsi
-

Sual: Antropometrik göstərici nədir? (Çəki: 1)

- ☒ malın insan bədəninin tipik ölçüsünə uyğunluğu
 - ☐ malın quruluşu
 - ☐ malın diametri
 - ☐ malın ölçüsü
 - ☐ malın çəkisi
-

Sual: Erqonomik xassələr nədir? (Çəki: 1)

- ☒ malın quruluşunun insan orqanizminin xüsusiyyətinə uyğunluğu
- ☐ malın möhkəmliyi
- ☐ malın davamlılığı
- ☐ malın rahatlığı

☐ malın yorulma dərəcəsi

Sual: Mexaniki təhlükəsizlik nədir? (Çəki: 1)

- ☒ maşın və cihazların işləyən zaman təhlükəsizliyi
 - ☐ avtomobil təhlükəsizliyi
 - ☐ deformasiya təhlükəsizliyi
 - ☐ elastiki təhlükəsizlik
 - ☐ plastik təhlükəsizlik
-

Sual: Hansı liflər daha gigiyenikdir? (Çəki: 1)

- ☒ təbii liflər
 - ☐ süni liflər
 - ☐ sintetik liflər
 - ☐ azbest lifi
 - ☐ şüşə lifi
-

Sual: Zəmanət müddəti nədir? (Çəki: 1)

- ☒ malın istismarının təqvim müddəti
 - ☐ malın mənəvi köhnəlməsi
 - ☐ malın fiziki köhnəlməsi
 - ☐ malın düz köhnəlməsi
 - ☐ malın əyri köhnəlməsi
-

Sual: Ekspertizanın nəticədən əvvəlki mərhələsi: (Çəki: 1)

- ☒ yekunlaşdırmadan
 - ☐ dequstasiyadan
 - ☐ istehlak şəraitinin müəyyən edilməsi
 - ☐ hüquqi şəxslər arasında alqı-satqı müqaviləsi
 - ☐ əsas mərhələ
-

Sual: Estetik səviyyəsinin qiymətləndirilməsinin II yarımqrupa nə aid edilir? (Çəki: 1)

- ☒ forma və tərkibi əlamətlər birliyi
 - ☐ səthin incəliklə işlənməsi
 - ☐ dəbə uyğunluq
 - ☐ hissələrin və təmin harmonik birliyi
 - ☐ tonun harmonikliyi
-

Sual: Yun malların yenilik dərəcəsi necə müəyyən olunur? (Çəki: 1)

- ☒ qarşılıqlı qiymətləndirmə
 - ☐ statistik qiymətləndirmə
 - ☐ bal qiymətləndirilməsi
 - ☐ test qiymətləndirmə
 - ☐ argument qiymətləndirmə
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Brutto kütləsi nədir (Çəki: 1)

- ☐ malın kütləsi
- ☐ qabın kütləsi
- ☐ taranın kütləsi
- ☐ mal partiyasının kütləsi
- ☒ mal və qabın birlikdə kütləsi

Sual: Keyfiyyət ekspertizasının mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- ☐ malın təhvil-təslimi
- ☐ malın saxlanması
- ☐ malın satışa hazırlanması
- ☒ ekspert tərəfindən malın standart tələblərinə uyğunluğun ekspertizası
- ☐ nöqsanın aşkar olunması

Sual: Keyfiyyət göstəricilərin seçimi nədir (Çəki: 1)

- ☐ kəmiyyət və keyfiyyət dərəcəsi olan göstərici
- ☐ mütləq tələblərə cavab verən göstərici
- ☒ yenilik dərəcəsinin müəyyən edilməsi ilg şərtlənən göstərici
- ☐ ballarla ifadə olunan göstərici
- ☐ faizlə ifadə olunan göstərici

Sual: Ən çox yayılmış müqavilə növü hansılardır (Çəki: 1)

- ☐ komissiya müqaviləsi
- ☐ saxlama müqaviləsi
- ☒ alqı-satqı müqaviləsi
- ☐ kəmiyyət itkiləri üzrə
- ☐ keyfiyyət itkiləri üzrə

Sual: "Rəddetmə" anlayışı nədir? (Çəki: 1)

- ☒ məmulatın vəziyyətinin pisləşməsi
- ☐ işləmə qabiliyyətinin pozulması
- ☐ məmulatın normativ-texniki sənədlərin tələblərinə uğraması
- ☐ məmulatın parametrlərinin istismar prosesində sıradan çıxması
- ☐ istismar prosesində məmulatın etinasızlığı

Sual: "Narazılıq" anlayışı nədir? (Çəki: 1)

- ☒ məmulatın vəziyyətinin pisləşməsi
 - ☐ məmulatın normativ-texniki sənədlərin tələblərinin birinə uyğunsuzluğu
 - ☐ işləmə qabiliyyətinin pozulması
 - ☐ məmulatın parametrlərinin istismar prosesində sıradan çıxması
 - ☐ məmulatın öz funksiyasının yerinə yetirilməməsi
-

Sual: Təsnifləşdirmədə başlanğıc pilləsi nədir? (Çəki: 1)

- ☒ planlaşdırma
 - ☐ sistemləşdirmə
 - ☐ qruplaşdırma
 - ☐ konstruksiyalaşdırma
 - ☐ kodlaşdırma
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Çeşid ekspertizasının mahiyyəti nədir (Çəki: 1)

- ☐ malın kəmiyyət xassələri
 - ☐ malın keyfiyyət xassələri
 - ☒ malın çeşidini müəyyən etmək üçün keyfiyyət xarakterinin qiymətləndirilməsi
 - ☐ növün təyini
 - ☐ sortun təyini
-

Sual: Dequstasiyanın nəticələri nə ilə əks olunur (Çəki: 1)

- ☒ ballarla
 - ☐ rəqəmlərlə
 - ☐ faizlə
 - ☐ faizlə
 - ☐ ayrı-ayrı göstəricilərlə
-

Sual: Təyinatından asılı olaraq keyfiyyət ekspertizası neçə növə bölünür (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 3
 - ☐ 2
 - ☐ 6
-

Sual: Netto kütləsi nədir (Çəki: 1)

- ☐ taranın xalis kütləsidir
- ☐ malın satış kütləsi
- ☐ tara və ya qablaşdırıcının kütləsi
- ☒ malın xalis kütləsi
- ☐ boş qabların kütləsi

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Kompleks ekspertiza nəyə deyilir (Çəki: 1)

- ☐ malın dəyərinin öyrənilməsi
- ☐ malın istehlak dəyərinin öyrənilməsi
- ☒ malın sınaq və təhlillərinə əsasən bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ çeşidin təhlili
- ☐ sənədin təhlili

Sual: Gigiyenik ekspertizanın məqsədi nədən ibarətdir (Çəki: 1)

- ☐ nomenklaturanın təyini
- ☐ çeşidin optimallaşdırılması
- ☐ keyfiyyətin qiymətləndirilməsi
- ☒ istehlakçının həyatı, sağlamlığı və əmlakın təhlükəsizliyidir
- ☐ ərzaq mallarının radiasiya təhlükəsizliyi

Sual: Texnoloji ekspertiza nədir (Çəki: 1)

- ☐ malın istehsalına nəzarət
- ☐ malın saxlanması nəzarət
- ☒ malın istehsal, saxlanma, daşınma və satışının tələblərə uyğun qiymətləndirilir
- ☐ daşınmanın təhlükəsizliyi
- ☐ satışın təhlükəsizliyi

Sual: Baytar ekspertizasının məqsədi nədir (Çəki: 1)

- ☒ heyvanat məhsullarının sanitariya cəhətdən qiymətləndirilməsi
- ☐ quş ətinin ekspertizası
- ☐ balıq ətinin ekspertizası
- ☐ mal ətinin ekspertizası
- ☐ mal ətinin müayinə üsulları

Sual: İstehsal keyfiyyəti nədir? (Çəki: 1)

- ☒ malın istehsal zamanı keyfiyyəti
 - ☐ malın istismar xassəsi
 - ☐ malın quruluşu
 - ☐ malın dəyəri
 - ☐ malın istehlak xassəsi
-

Sual: Vahid göstərici nədir? (Çəki: 1)

- ☒ malın bir xassəsini ifadə edir
 - ☐ malın kimyəvi tərkibini bildirir
 - ☐ malın adını göstərir
 - ☐ malın quruluşudur
 - ☐ malın vahid tərkibidir
-

Sual: Cari tələblər nəyə deyilir? (Çəki: 1)

- ☒ satışda olan mallar üçün tərtib edilir
 - ☐ tələblərin səviyyəsidir
 - ☐ texniki səviyyədir
 - ☐ iqtisadi səviyyədir
 - ☐ normativ tələbdir
-

Sual: Spesifik tələblər hansılardır? (Çəki: 1)

- ☒ müəyyən mal qurupuna verilən tələblərdir
 - ☐ konkret tələbdir
 - ☐ düzgün tələbdir
 - ☐ vahid tələbdir
 - ☐ cari tələbdir
-

Sual: Estetik tələb nədir? (Çəki: 1)

- ☒ malın xarici tərtibatına verilən tələbdir
 - ☐ gözəllik haqda tələbdir
 - ☐ ictimai dəyəri göstərir
 - ☐ faydalılığını göstərir
 - ☐ səmərəliliyini göstərir
-

Sual: Antropometrik tələb nədir? (Çəki: 1)

- ☒ malın insan ölçülərinə uyğun olması tələbidir
 - ☐ statistik tələbdir
 - ☐ riyazi tələbdir
 - ☐ ölçü tələbidir
 - ☐ psixofizioloji tələbdir
-

Sual: Zəhri köhnəlmə nədir? (Çəki: 1)

- ☒ zahiri köhnəlmədə məmulatın səthi dağılır
 - ☐ malın xassələri dəyişir
 - ☐ fiziki köhnəlmə
 - ☐ mənəvi köhnəlmə
 - ☐ düz köhnəlmə
-

Sual: Texnoloji emalın məqsədi nədir? (Çəki: 1)

- ☒ mala lazımi forma vermək
 - ☐ malın formasını təkmilləşdirmək
 - ☐ malı bəzəmək
 - ☐ malı aşılamaq
 - ☐ malı rəngləmək
-

Sual: Satandartda ayrı-ayrı mal qruplarının nəyi əks olunur? (Çəki: 1)

- ☒ seçmə üsulu
 - ☐ ekspertiza şərti
 - ☐ yekun qərarı
 - ☐ əmtəəşünasın fikri
 - ☐ ekspertlərin şərhı
-

Sual: İstehlak mallarının keyfiyyətinin miqdarca qiymətləndirilməsi ilə bağlı olan elmi biliklər sahəsi necə adlanır? (Çəki: 1)

- ☒ kvalimetriya
 - ☐ tenzometriya
 - ☐ elektromiqrafiya
 - ☐ heç biri doğru deyil
 - ☐ metrologiya
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Sanitar-gigiyenik ekspertizanın hüquqi bazasını nə təşkil edir (Çəki: 1)

- ☐ fiziki-şəxslərin tələbləri
 - ☐ hüquqi şəxslərin tələbləri
 - ☒ Azərbaycan Respublikasının sanitar qanunvericiliyi
 - ☐ gigiyenik təhlükəsizlik
 - ☐ sanitar təhlükəsizlik
-

Sual: Ərzaq mallarına qatılan əlavələr neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☒ 2
 - ☐ 3
 - ☐ 6
-

Sual: Ekoloji xassələr hansılardır (Çəki: 1)

- ☐ malın istehsal xassələri
 - ☐ malın istismar xassələri
 - ☒ malın ətraf mühitə təsir qabiliyyətidir
 - ☐ malın satış xassələri
 - ☐ malın kimyəvi dağılması
-

Sual: Keyfiyyətin yüksəldilməsi xidmət müddətinə necə təsir edir? (Çəki: 1)

- ☒ xidmət müddətini uzadır
 - ☐ xidmət müddətini azaldır
 - ☐ xidmət müddətinə müsbət təsir edir
 - ☐ xidmət müddətini artırır
 - ☐ xidmət müddətinə təsir etmir
-

Sual: Kompleks göstərici nədir? (Çəki: 1)

- ☒ malın bir neçə xassəsini ifadə edir
 - ☐ malın istehsalını göstərir
 - ☐ malın saxlanılmasını göstərir
 - ☐ malın daşınmasını ifadə edir
 - ☐ malın markasını bildirir
-

Sual: Ümumiləşdirilmiş keyfiyyət göstəriciləri nədir? (Çəki: 1)

- ☒ xassələrin məcmusuna daxil edilən kompleks göstəricilərdir
 - ☐ keyfiyyətin səviyyəsidir
 - ☐ baza göstəricisidir
 - ☐ vahid göstəricidir
 - ☐ integral göstəricidir
-

Sual: Perspektiv tələblər nəyə deyilir? (Çəki: 1)

- ☒ texniki tərəqqinin inkişafı ilə olan tələblər
 - ☐ geniş səviyyəli tələb
 - ☐ gələcək tələb
 - ☐ proqnoz tələb
 - ☐ analoqlu tələb
-

Sual: Sosioloji tələblər hansılardır? (Çəki: 1)

- ☒ malın ictimai tələblərə uyğun olmasıdır

- ☐ riyazi təhlildir
 - ☐ statistik təhlildir
 - ☐ cari təhlildir
 - ☐ perspektiv təhlildir
-

Sual: Erqonomik tələb nədir? (Çəki: 1)

- ☒ malın istismar zamanı istifadə rahatlığıdır
 - ☐ gigiyenik tələbdir
 - ☐ dəyəərə uyğun tələbdir
 - ☐ xarici tərtibata verilən tələbdir
 - ☐ konkret tələbdir
-

Sual: Texnoloji tələb nədir? (Çəki: 1)

- ☒ malın emalında müasir metodların tətbiqi
 - ☐ istifadə rahatlığı
 - ☐ istismar rahatlığı
 - ☐ istehlak tələbi
 - ☐ istehsal tələbi
-

Sual: Daxili köhnəlmə nədir? (Çəki: 1)

- ☒ malın quruluşunun dəyişməsi ilə müşahidə olunur
 - ☐ deformasiya olur
 - ☐ elastik xassə azalır
 - ☐ malın plastik xassəsi artır
 - ☐ mal kövrək olur
-

Sual: Keyfiyyəti formalaşdıran amillər neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
 - ☐ 8
-

Sual: Mənşəyinə görə xammallar neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 6
 - ☐ 5
-

Sual: Malın konstruksiyası keyfiyyətə necə təsir edir? (Çəki: 1)

- ☒ keyfiyyətə müsbət təsir edir
- ☐ texniki tərəqqi yüksəlir
- ☐ konstruksiya təkmilləşir

- ☐ keyfiyyətə pis təsir edir
 - ☐ keyfiyyəti yüksəldir
-

Sual: Kodun əsası dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ işarənin koddakı mövqeyi
 - ☐ koddakı işarənin sayı
 - ☐ kod strukturunda şərti işarələr
 - ☐ kod əlifbasında işarənin sayı
 - ☐ kodun uzunluğu
-

Sual: Kvalimetrik səmərəliliyin qiymətləndirilməsi nədir? (Çəki: 1)

- ☒ ekspertin hər xassəsinin üzə çıxma intensivliyinin fərqi hiss etmək bacarığının qiymətləndirilməsi
 - ☐ müxtəlif vaxtlarda aparılmış eksperti fərdi qiymətləndirmələrin yaxınlıq dərəcəsinin qiymətləndirilməsi
 - ☐ ekspertin hadisələrin baş verməsi ehtimalının qiymətləndirilməsi
 - ☐ keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiq etmə bacarığının qiymətləndirilməsi
 - ☐ malların kəmiyyət artımı
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Əmtəə ekspertizasının hazırlıq mərhələsi nələr daxildir (Çəki: 1)

- ☐ sifarişçilərin ərizəsi
 - ☐ sifarişçilərin qaiməsi
 - ☐ sənədlər
 - ☒ sifarişçinin ərizə və qaiməsi
 - ☐ ekspertizanın məqsəd və vəzifələri
-

Sual: Əmtəə ekspertizasının yekun mərhələsinə nələr daxildir (Çəki: 1)

- ☐ nəticələrin təhlili
 - ☐ nəticələrin obyektivliyi
 - ☒ nəticələrin təhlili, qiymətləndirilməsi, sənədin tərtibidir
 - ☐ ekspertiza aktının tərtibi
 - ☐ dequstasiya protokolunun tərtibi
-

Sual: Latın dilində «falsifika» nə deməkdir (Çəki: 1)

- ☐ eyniləşdirmək
 - ☐ oxşarlıq
 - ☒ saxtalaşdırmaq
 - ☐ əivəzedici
 - ☐ imitatorlar
-

Sual: Keyfiyyət səviyyəsinin qiymətləndirilməsi nə deməkdir? (Çəki: 1)

- ☒ malın bütün xassə göstəricilərinin yoxlanması
 - ☐ göstəricilərin toplanması
 - ☐ göstəricilərin məcmusu
 - ☐ göstəricilərin seçimi
 - ☐ göstəricilərin tərkibi
-

Sual: Göstəricilərin təyində 2-ci üsul necə adlanır? (Çəki: 1)

- ☒ ekspert
 - ☐ sensor
 - ☐ audiometod
 - ☐ vizual
 - ☐ dadbilmə
-

Sual: Göstəricilərin təyində 5-ci üsul necə adlanır? (Çəki: 1)

- ☒ hesablama
 - ☐ vizual
 - ☐ audio
 - ☐ sensor
 - ☐ dadbilmə
-

Sual: Ləmişə analizatorunun ən həssas birincisi harada yerləşir? (Çəki: 1)

- ☒ barmaqların sonluğunda
 - ☐ başda
 - ☐ qarında
 - ☐ ayaqda
 - ☐ qulaqda
-

Sual: Ləmişə analizatorunun həssas olan üçüncüsü harada yerləşir? (Çəki: 1)

- ☒ dildə
 - ☐ qulaqda
 - ☐ gözdə
 - ☐ çənədə
 - ☐ peysərdə
-

Sual: Ləmişə analizatorunun həssas olan altıncısı harada yerləşir? (Çəki: 1)

- ☒ dərinin boşluğunda
- ☐ dərinin üstündə

- ☐ dərinin altında
 - ☐ baş hissədə
 - ☐ boğaz altında
-

Sual: Ləmişə analizatorunun həssas olan yeddincisi harada yerləşir? (Çəki: 1)

- ☒ burunun selikli qişasında
 - ☐ qulaqda
 - ☐ gözdə
 - ☐ çənədə
 - ☐ çiyində
-

Sual: Aşağıdakı metodlardan hansı ətriyyat - kosmetika mallarının keyfiyyətini təyin edir? (Çəki: 1)

- ☒ iyibilmə metodu
 - ☐ ləmişə
 - ☐ vizual
 - ☐ taktil
 - ☐ audi metod
-

Sual: Əmtəə ekspertizası zamanı mal nümunəsinin seçmə aktı hansı mərhələdə tərtib olunur? (Çəki: 1)

- ☒ əsas
 - ☐ son
 - ☐ yekun
 - ☐ 1-ci mərhələdə
 - ☐ hazırlıq
-

Sual: İstehlak mallarının ekspertizasının metodları hansı metodlar qrupuna ayrılır? (Çəki: 1)

- ☒ obyektiv və evristik
 - ☐ yalnız evristik
 - ☐ yalnız obyektiv
 - ☐ doğru cavab yoxdu
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Ölçmə yolu ilə malların xarakteristikalarının təyin edilməsi və ya qoyulan tələblərə hər hansı uyğunsuzluqları, kənarlaşmanı qeydiyyatda alma hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☒ obyektiv metod
 - ☐ evristik metod
 - ☐ alət metodu
 - ☐ sosioloji metod
 - ☐ ekspert metodu
-

Sual: Məntiqi üsulların məcmusuna və son nəticəni əldə etmək üçün nəzəri tədqiqatların metodiki qaydalarına əsaslanmış metod hansı yarımqrupuna aiddir? (Çəki: 1)

- ☒ evristik metod
 - ☐ obyektiv metod
 - ☐ alət metodu
 - ☐ qeydetmə metodu
 - ☐ vizual metod
-

Sual: Hissiyat orqanları vasitəsilə keyfiyyət göstəricilərinin qiymətləndirilməsi hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☒ orqanoleptik metodla
 - ☐ alət metodu
 - ☐ sosioloji metodla
 - ☐ ekspert metodu
 - ☐ vizual metod
-

Sual: Orqanoleptik metod özü-özlülüyündə neçə alt qrupa bölünür? (Çəki: 1)

- ☒ 5
 - ☐ 4
 - ☐ 6
 - ☐ 7
 - ☐ 8
-

Sual: . Orqanoleptik metod özü-özlülüyündə hansı alt qruplara bölünür? (Çəki: 1)

- ☒ vizual, lamisə, qoxubilmə, dadbilmə, audiometod
 - ☐ vizual, lamisə, audiometod, alət, ekspert
 - ☐ sosioloji, alət, dadbilmə, qoxubilmə
 - ☐ lamisə, qeydetmə, audiometod, ekspert
 - ☐ audiometod, lamisə, dadbilmə, ekspert
-

Sual: . Hansı metod görmə vasitəsilə obyektin xarici görünüşünü və rənginin dərk edilməsidir? (Çəki: 1)

- ☒ vizual metod
 - ☐ lamisə metod
 - ☐ alət metod
 - ☐ sosioloji metodu
 - ☐ ekspert metodu
-

Sual: . Verilən rənglərdən hansı axromatik rənglərə aiddir? (Çəki: 1)

- ☒ təmiz ağ və təmiz qara
 - ☐ yalnız təmiz ağ
 - ☐ yalnız təmiz qara
 - ☐ göy, yaşıl, təmiz ağ
 - ☐ təmiz, ağ, qırmızı, sarı
-

Sual: Aşağıda verilən rənglərdən hansı aralıq rənglərə aiddir? (Çəki: 1)

- ☒ göy, yaşıl, qırmızı
 - ☐ göy, qırmızı, qara
 - ☐ yaşıl, qara, ağ
 - ☐ qırmızı, yaşıl, qara
 - ☐ ağ, qara, sarı
-

Sual: Rəngləri qiymətləndirərkən, mühüm əhəmiyyətə açıq rəng tonu malik nöqtələrin yerinə verilən variantlardan hansı rəng qrupası aiddir? (Çəki: 1)

- ☒ xromatik
 - ☐ axromatik
 - ☐ aralıq
 - ☐ bütün variantlar yanlıştır
 - ☐ bütün cavab variantları doğrudur
-

Sual: Adətən bütün görmə təsüratları hansı qrupa bölünür? (Çəki: 1)

- ☒ axromatik və xromatik
 - ☐ yalnız axromatik
 - ☐ yalnız xromatik
 - ☐ aralıq rənglər
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Dixromatizm nədir? (Çəki: 1)

- ☒ rənglərin bir hissənin ayırd etmək qabiliyyətinin itirilməsidir
 - ☐ rənglərin bütün hissəsinin ayırd etmək qabiliyyətinin itirilməsidir
 - ☐ rənglərin bir hissənin ayırd etmək qabiliyyətinin itirilməsi deyil
 - ☐ rənglərin bütün hissəsinin ayırd etmək qabiliyyətinin itirilməsi deyil
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Hansı metod konsistensiyanın və ya faktiki hissiyatların köməyi ilə üst səthin vəziyyətinin tədqiqinə əsaslanır? (Çəki: 1)

- ☒ lamisə metodu
 - ☐ dadbilmə metodu
 - ☐ qoxubilmə metodu
 - ☐ audio metod
 - ☐ vizual metod
-

Sual: Hansı metod qoxunu iyibilmə reseptorları vasitəsilə qəbuluna əsaslanır? (Çəki: 1)

- ☒ iybilmə metodu
 - ☐ vizual metod
 - ☐ lamisə metodu
 - ☐ audio metod
 - ☐ dadbilmə metodu
-

Sual: Verilən variantlardan hansında eymurun əsaslandığı qoxu nümunəsi yoxdur? (Çəki: 1)

- ☒ meyvəli iyi
 - ☐ efirli iyi
 - ☐ nanəli iyi
 - ☐ Aşındırıcı kəskin iy
 - ☐ çürüntü iyi
-

Sual: Dadbilmə reseptorları vasitəsilə dadın hiss edilməsi hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☒ dadbilmə metodu
 - ☐ ekspert metodu
 - ☐ alət metodu
 - ☐ sosioloji metod
 - ☐ orqanoleptik metod
-

Sual: Eşitmə orqanı tərəfindən səslərin qəbul olunub istifadə edilməsi hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☒ audio metod
 - ☐ dadbilmə metodu
 - ☐ alət metodu
 - ☐ alət metodu
 - ☐ ekspert metodu
-

Sual: Hissiyat orqanları vasitəsilə xarici implusu mənimsəmə qabiliyyəti hansı hissiyatla həyata keçirilir? (Çəki: 1)

- ☒ sensor hissiyat
 - ☐ vizual hissiyat
 - ☐ dadbilmə
 - ☐ iybilmə
 - ☐ eşitmə
-

Sual: Texniki vasitələrin köməklili keyfiyyət göstəricilərinin mütləq qiymətinin təyin edilməsi hansı metodla həyata keçirilir? (Çəki: 1)

- ☒ alət metodu
 - ☐ sosioloji metod
 - ☐ ekspert metodu
 - ☐ qeydetmə metodu
 - ☐ orqanoleptik metod
-

Sual: Müəyyən əlamətlərə görə seçilmiş obyektlərin müşahidəsinə və qiymətinin hesablanmasına əsaslanan metod hansıdır? (Çəki: 1)

- ☒ qeydetmə metodu
- ☐ ekspert metodu

- ☐ sosioloji metod
 - ☐ alət metodu
 - ☐ orqanoleptik metod
-

Sual: Alət metodlarının çatışmayan cəhətinə aiddir? (Çəki: 1)

- ☒ sınaq aparmaq üçün yüksək xərc tələb olunur
 - ☐ nəticələrinin nisbi olması
 - ☐ nəticələrinin müqayisə olunması
 - ☐ lazımınca geri bərpa edilməməsi
 - ☐ tədqiqatın çətinliyi
-

Sual: Yeni növ mallar nə ilə xarakterizə edilir? (Çəki: 1)

- ☒ funksiyası, xarici görkəmi tam dəyişən cihazlarla
 - ☐ prinsipə yeni yaranmış funksiyalarla
 - ☐ analoq və əvəzi olmayan texniki fəaliyyətlə
 - ☐ eyni əlavə funksiyaların yaranması ilə
 - ☐ konstruksiyasının dəyişməsilə
-

Sual: Hansı halda əmtəəşünaslıq ekspertizasına şərait yaradır? (Çəki: 1)

- ☒ kifayət qədər istismar olunmuş malın keyfiyyətini qiymətləndirən zaman
 - ☐ ziddiyyətlərin həll etmək mümkün olmadıqda
 - ☐ qüsurlu texnoloji xarakter daşıyarsa
 - ☐ keyfiyyətin pisləşməsinə yaranan qüsurlar meydana gəlmişsə
 - ☐ kəmiyyətə mallar çatışmadıqda
-

Sual: Çəşid ekspertizası nədir? (Çəki: 1)

- ☒ ekspert tərəfindən malın çəşid aidiyyətini müəyyən etmək üçün kəmiyyət və keyfiyyət xarakteristikalarının qiymətləndirilməsi
 - ☐ mal müşayət edən texnoloji və digər sənədlərin informasiyaya əsaslanan malların ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ malların sınaqlarına və analizlərinə əsaslanaraq bütün xarakteristikasının ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ düzgün cavab yoxdur
 - ☐ daşınma zamanı mal partiyasının pozulması
-

Sual: Kompleks ekspertiza nədir? (Çəki: 1)

- ☒ mal müşayət edən texnoloji və digər sənədlərin informasiyaya əsaslanan malların ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ düzgün cavab yoxdur
 - ☐ malların sınaqlarına və analizlərinə əsaslanaraq bütün xarakteristikasının ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ ekspert tərəfindən malın çəşid aidiyyətini müəyyən etmək üçün kəmiyyət və keyfiyyət xarakteristikalarının qiymətləndirilməsi
 - ☐ kompleks ekspertiza xarici ticarət fəaliyyətinin idxal-ixrac əməliyyatlarında müqavilələrin bağlanmasıdır
-

Sual: Sənəd ekspertizası nədir? (Çəki: 1)

- ☒ malların sınaqlarına və analizlərinə əsaslanaraq bütün xarakteristikasının ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ mal müşayət edən texnoloji və digər sənədlərin informasiyaya əsaslanan malların ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ düzgün cavab yoxdur
 - ☐ ekspert tərəfindən malın çeşid aidiyyatını müəyyən etmək üçün kəmiyyət və keyfiyyət xarakteristikalarının qiymətləndirilməsi
 - ☐ sənədlərin tutuşdurulması
-

Sual: Orqanoleptik metodların çatışmayan cəhəti: (Çəki: 1)

- ☒ qiymətləndirmənin subyektivliyi
 - ☐ risk şəraitində malların xassə göstəricilərinin qiymətləndirilməsi
 - ☐ qiymətləndirmənin obyektivliyi
 - ☐ bütün cavablar doğrudur
 - ☐ dəqiq nəticənin olmaması
-

Sual: Qiymətləndirmənin xüsusiyyətlərindən asılı olan kifayət qədər çox dərəcələrə bölünməsi bir-birindən fərqləndirmək bacarığı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ kifayət qədər tez-tez ekspert qiymətləndirilməsi malların keyfiyyət göstəricilərinin əhəmiyyətinə görə növbələşmə bacarığı
 - ☐ ekspertin hər xassəsinin üzə çıxma intensivliyinin fərqi hiss etmək bacarığı
 - ☐ ekspertin hadisələrin baş verməsi ehtimalının qiymətləndirilməsi bacarığı
 - ☐ keyfiyyət göstəricilərinin sıralanmada tutduğu mövqeyində əhəmiyyətinin üzə çıxma bacarığı
 - ☐ keyfiyyətin qiymətləndirilməsi metodlarının nəzəri biliklərinin və onların tətbiq etmə bacarığı
-

Sual: Hal-hazırda proqnozlaşdırmada ən çox istifadə olunan metod hansıdır? (Çəki: 1)

- ☒ Pattern
 - ☐ Relfi
 - ☐ müqayisə
 - ☐ analoqsuz
 - ☐ sosioloji
-

Sual: Satışqabağı çirklənmə nədir? (Çəki: 1)

- ☒ mal istehsalının müxtəlif etaplarında yaranan ətraf mühitə zərərli təsirlidir
 - ☐ istehlakçılar tərəfindən malların istismarı zamanı ətraf mühitə zərərli təsirləndir
 - ☐ bir sıra malların istehsalı istismarı, saxlanması zamanı ətraf mühitdə edilən zərərli təsirdir
 - ☐ malların saxlanması, nəql edilməsi, satışa hazırlanması və satış zamanı yaranan ətraf mühitə zərərli təsirlidir
 - ☐ malların saxlanmasından və satışından yaranan tullantılardır
-

- ☐ müqavilələrlə
 - ☐ standartlarla
 - ☐ ərizə ilə
-

Sual: Netto çəkisi nədir? (Çəki: 1)

- ☒ malın tarasız xalis çəkisi
 - ☐ malın tara ilə birlikdə çəkisi
 - ☐ taranın çəkisi
 - ☐ mal və taranın çəkisi
 - ☐ xarab malın çəkisi
-

Sual: Qablaşdırılmış halda olan malların çəkisinin təyini zamanı ekspert nəyə daha çox diqqət yetirməlidir? (Çəki: 1)

- ☒ qablaşdırılmış materialın vəziyyətinə
 - ☐ malın vəziyyətinə
 - ☐ markalanmanın vəziyyətinə
 - ☐ malın çəkisinə
 - ☐ sənədlərə
-

Sual: Göstərilənlərdən hansıları keyfiyyət ekspertizasının növ müxtəlifliyinə aid edilir? (Çəki: 1)

- ☒ keyfiyyətə qəbul ekspertizası
 - ☐ miqdarca qəbul ekspertizası
 - ☐ brak malların təyini
 - ☐ nöqsanların təyini
 - ☐ kütlənin təyini
-

Sual: Müqavilələr üzrə ekspertiza hansı əmtəəşünaslıq ekspertizasında təyini olunur? (Çəki: 1)

- ☒ kəmiyyət ekspertizası
 - ☐ keyfiyyət ekspertizası
 - ☐ sənəd ekspertizası
 - ☐ çeşid ekspertizası
 - ☐ kompleks ekspertizası
-

Sual: Bunlardan hansıları yeni malların öyrənilməsi metodu sayılır? (Çəki: 1)

- ☒ müqayisə
 - ☐ sosioloji
 - ☐ orqanoleptiki
 - ☐ hesablama
 - ☐ heç bir metod
-

Sual: Komissiya müqaviləsi kimlərlə bağlanır? (Çəki: 1)

- ☒ hüquqi şəxslərlə

- ☐ ekspertizanın işçi qrupu ilə
 - ☐ ekspertlərlə
 - ☐ əmtəəşünaslarla
 - ☐ komissiya sədrləri ilə
-

Sual: Toxuculuq malları hansı çirklənmə yaradır? (Çəki: 1)

- ☒ kimyəvi çirklənmə
 - ☐ su çirklənməsi
 - ☐ səs çirklənməsi
 - ☐ elektrik çirklənməsi
 - ☐ torpaq çirklənməsi
-

Sual: Nəqliyyat vasitələri hansı çirklənmə yaradır? (Çəki: 1)

- ☒ akustik çirklənmə
 - ☐ hidro çirklənmə
 - ☐ torpaq çirklənməsi
 - ☐ su çirklənməsi
 - ☐ şüa çirklənməsi
-

Sual: Çox əməliyyatlılıq hansı metoda aid edilir? (Çəki: 1)

- ☒ kombinəlanmış metoda
 - ☐ Delfi metoduna
 - ☐ Pattern metoduna
 - ☐ ekspert metoduna
 - ☐ sosioloji metoda
-

Sual: Malın tarasız çəkisinə nə deyilir? (Çəki: 1)

- ☒ netto çəkisi
 - ☐ taranın çəkisi
 - ☐ xarab malın çəkisi
 - ☐ nöqsanlı mal çəkisi
 - ☐ nöqsansız mal çəkisi
-

Sual: Malın və taranın kütləsinin artmasına nə səbəb olur? (Çəki: 1)

- ☒ havanın nisbi rütubəti
 - ☐ temperatur
 - ☐ maye
 - ☐ taranın növü
 - ☐ yağış
-

Sual: Malın yenilik dərəcəsi hansı ekspertizada təyin olunur? (Çəki: 1)

- ☒ keyfiyyət ekspertizası
- ☐ kəmiyyət ekspertizası
- ☐ sənəd ekspertizası

- ☐ çeşid ekspertizası
 - ☐ mal ekspertizası
-

Sual: Şerti yararlı mal hansılardır? (Çəki: 1)

- ☒ yüngül nöqsanları olan mal
 - ☐ keyfiyyətsiz mal
 - ☐ aşağı sortlu mal
 - ☐ satışdan çıxarılan mal
 - ☐ təhlükəli mal
-

Sual: İnformasiyanın qiymətləndirilməsi hansı ekspertizada aparılır? (Çəki: 1)

- ☒ sənəd ekspertizası
 - ☐ sosioloji ekspertiza
 - ☐ sanitariya ekspertizası
 - ☐ alət ekspertizası
 - ☐ audit ekspertizası
-

Sual: Sanitar həkimlər hansı ekspertizanın subyektləridir? (Çəki: 1)

- ☒ sanitariya-gigiyenik ekspertiza
 - ☐ tibbi ekspertiza
 - ☐ audit ekspertizası
 - ☐ mühasib ekspertizası
 - ☐ çeşid ekspertizası
-

Sual: Malın saxlama müddətini uzadan maddə necə adlanır? (Çəki: 1)

- ☒ konservant
 - ☐ biotika konservant
 - ☐ oksidləşdirici
 - ☐ rəngləyici
 - ☐ komponentlər
-

Sual: Radioaktiv izotoplarla hansı çirklənmə yaranır? (Çəki: 1)

- ☒ radiasiya çirklənməsi
 - ☐ səs çirki
 - ☐ fiziki çirklənmə
 - ☐ kimyəvi çirklənmə
 - ☐ bioloji çirk
-

Sual: İstehsal zamanı əmələ gələn çirklənmə necə adlanır? (Çəki: 1)

- ☒ texnoloji çirklənmə
 - ☐ səs çirki
 - ☐ radiasiya çirki
 - ☐ termiki çirk
 - ☐ emal çirki
-

Sual: Vizual metod hansı metoda aiddir? (Çəki: 1)

- ☒ orqanoleptik
 - ☐ alət
 - ☐ səs
 - ☐ qoxu
 - ☐ dad
-

Sual: Rəngi ayırdetmə qabiliyyətinin itməsi nədir? (Çəki: 1)

- ☒ dixromatizm
 - ☐ taktil
 - ☐ lamisə
 - ☐ ətir
 - ☐ qoxu
-

Sual: Minimum hissın yadda saxlanması nədir? (Çəki: 1)

- ☒ sensor minimumu
 - ☐ tanınma həddi
 - ☐ sensor qabiliyyəti
 - ☐ audio yaddaş
-

Sual: Yüksək xərc, uzun vaxt hansı metoda aiddir? (Çəki: 1)

- ☒ laboratoriya
 - ☐ sensor
 - ☐ səs
 - ☐ ekspert
 - ☐ vizual
-

Sual: Kəmiyyət ekspertizası hansı ekspertizaya aid edilir? (Çəki: 1)

- ☒ əmtəəşünaslıq
 - ☐ taktil
 - ☐ ekspert
 - ☐ sensor
 - ☐ hiss orqanı
-

Sual: Texnikanın təşkili hansı vasitələrə aiddir? (Çəki: 1)

- ☒ maddi-texnik vasitələrə
 - ☐ ölçü
 - ☐ texniki
 - ☐ baza
 - ☐ norma
-

Sual: Ekspertiza aktı nə hesab olunur? (Çəki: 1)

- ☒ son nəticə

- ☐ təsnifat
 - ☐ çeşid
 - ☐ keyfiyyət
 - ☐ kəmiyyət
-

Sual: Yeni malın yenilik dərəcəsi neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Çeşid keyfiyyəti hansı ekspertizada olmalıdır? (Çəki: 1)

- ☒ çeşid ekspertizası
 - ☐ sort üzrə
 - ☐ növ üzrə
 - ☐ tərkib üzrə
 - ☐ tələb üzrə
-

Sual: Hansı orqan xüsusi formalı müqavilə ilə xidmət göstərir? (Çəki: 1)

- ☒ ekspert orqanları
 - ☐ təşkilati orqanlar
 - ☐ dövlət orqanı
 - ☐ məxvi orqanlar
 - ☐ polis orqanları
-

Sual: Aşağıda verilənlərdən hansı ekspertizanın məqsəd və vəzifəsini təyin edir? (Çəki: 1)

- ☒ ekspertizanın keçirilməsinin əsasları
 - ☐ akt
 - ☐ arayış
 - ☐ ekspert diplomu
 - ☐ ərizə
-

Sual: Müdir və baş mühasib əmtəə ekspertizasının keçirilməsi zamanı hansı sənədi imzalayırlar? (Çəki: 1)

- ☒ ekspertizanın keçirilməsinə aid ərizəni
 - ☐ qaiməni
 - ☐ ekspertizanın son nəticəsini özündə əks etdirən yekun sənədi
 - ☐ müqaviləni
 - ☐ texniki sənədi
-

Sual: Əmtəə ekspertizasının keçirilməsində qaimə hansı sənəd sayılır? (Çəki: 1)

- ☒ hüquqi baza

- ☐ rəsmi icazə
 - ☐ müqavilə
 - ☐ texniki sənəd
 - ☐ standart sənəd
-

Sual: Ekspertlər göstəricilərinə görə komossiyanın tərkibinə daxil edilir. Nöqtələrin yerinə uyğun variantı tapın. (Çəki: 1)

- ☒ təsnifat peşəsi və səriştəliliyi
 - ☐ ekspertin stajı
 - ☐ ekspertin yaşı
 - ☐ ekspertin obyektivliyi
 - ☐ heç nə nəzərə alınmır
-

Sual: Ekspertlər qrupunda müəyyən sahədə iş stajı hansı göstərici hesab olunur? (Çəki: 1)

- ☒ əsas
 - ☐ əlavə
 - ☐ yardımçı
 - ☐ belə bir göstərici yoxdur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ekspertlə sifarişçinin münasibəti əmtəə ekspertizasının hansı mərhələsində təyin olunur? (Çəki: 1)

- ☒ hazırlıq
 - ☐ əsas
 - ☐ yekun
 - ☐ başlanğıc
 - ☐ doğru cavab yoxdur
-

Sual: Kəmiyyət ekspertizasının nəticəsinə maraqlı tərəfdən biri etiraz edə bilərmi? (Çəki: 1)

- ☒ heç bir halda edə bilməz
 - ☐ bəli
 - ☐ müəyyən şərtlər daxilində
 - ☐ xeyr
 - ☐ müqavilədə qeyd olunursa
-

Sual: Ən çox kəmiyyət dəyişməsi hansı tip taralar üçün xarakterikdir? (Çəki: 1)

- ☒ metal
 - ☐ polimer
 - ☐ şüşə
 - ☐ taxta
 - ☐ karbon
-

Sual: Brutoo çəki nədir? (Çəki: 1)

- ☒ malın xalis kütləsi
 - ☐ qabın xalis kütləsi
 - ☐ malın sonrakı kütləsi
 - ☐ mal və qabın kütləsinin çəkisi
 - ☐ malın kq-la çəkilməsi
-

Sual: Netto çəki nədir? (Çəki: 1)

- ☒ malın sonrakı kütləsi
 - ☐ malın xalis kütləsi
 - ☐ qabın xalis kütləsi
 - ☐ mal və qabın kütləsinin çəkisi
 - ☐ qabın sonrakı kütləsi
-

Sual: Keyfiyyət ekspertizası kəmiyyət ekspertizasından nə ilə fərqlənir? (Çəki: 1)

- ☒ keyfiyyət ekspertizası müqavilə ekspertizasıdır
 - ☐ keyfiyyət ekspertizasının geniş normativ bazası var
 - ☐ kəmiyyət ekspertizasının əsasında standartlar durur
 - ☐ kəmiyyət malın hər hansı bir qüsurunun aşkar zamanı aparılır
 - ☐ keyfiyyət ekspertizası etalona əsasən aparılır
-

Sual: Estetik səviyyəsinin qiymətləndirilməsinin IV yarımqrupa nə aid edilir? (Çəki: 1)

- ☒ üslub birliyi
 - ☐ hissələrin və təmin harmonik birliyi
 - ☐ istehlak prosesində satış görünüşünün saxlanma sabilliyi
 - ☐ forma və tərkibi əlamətlər birliyi
 - ☐ dialik markalanmasının düzgünlüyü
-

Sual: Sənəd ekspertizası nəyə görə daha mürəkkəb hesab olunur? (Çəki: 1)

- ☒ mal olmadığı halda belə, o texniki sənədlərdəki məmulatın düzgünlüyünə etibar etməlidir
 - ☐ təkcə malı bilmək deyil, həmçinin uyğun malın konkret vəziyyətini qiymətləndirməyi və analiz etməyi bacarmalıdır
 - ☐ ekspert təqdim olunan onun adına, artikuluna, markalanmasına və sənədlərdə göstərilmiş əmtəə markalanma uyğun aidiyyətliyini yoxlamalıdır
 - ☐ malların komissiyaya qəbul edən ekspert bilməlidir ki istehlakçılar qarşısında hüquq və vəzifələr konissionerdə yaranır
 - ☐ bu ekspertizada sənədlərin xırdalıqlarına qədər oyrənilməsi və tutuşdurulduğu üçün
-

Sual: Ekspert qiymətləndirilməsinin əsas mərhələləsinin başlanğıcı nədir? (Çəki: 1)

- ☒ malın qiymətləndirilməsi üçün işçi qrupunun yığılması
- ☐ alınan nəticələrin analizi ilə qiymətləndirilməsi
- ☐ müəyyən edilmiş formalı müqavilələrin tərtib edilməsi
- ☐ sifarişçi tərəfindən tərtib olunan ərizə qaimələrin tərtib edilməsi

☐ ekspertiza akustik tərtib edilməsi

Sual: Əmtəə-mal ekspertizasının mərhələlərindən biri yanlışdır: (Çəki: 1)

- ☒ hazırlıq
 - ☐ nəticə
 - ☐ yekun
 - ☐ əsas
 - ☐ hazırlıq-əsas
-

Sual: Aşağıdakılardan hansı ekspertiza aktına daxil deyil? (Çəki: 1)

- ☒ ümumi
 - ☐ təsdiqləyici
 - ☐ yekun
 - ☐ hazırlıq
 - ☐ nəticə
-

Sual: Təsdiqləyən ekspertiza aktına aid olanı seçin: (Çəki: 1)

- ☒ qiymətləndirilən malın miqdarı
 - ☐ ekspert qiymətləndirmənin metodları
 - ☐ alınan nəticələrin analizi
 - ☐ qiymətləndirilən malın miqdarı
 - ☐ ekspertizanın obyekti
-

Sual: Yekun ekspertiza aktına aid olanı seçin: (Çəki: 1)

- ☒ malın keyfiyyəti: dərəcəsi, qüsurları
 - ☐ ekspertə təqdim olunan mal-qoşma sənədlərinin nömrəsi və tarixi
 - ☐ ekspertin və ya ekspert qrupunun imzası
 - ☐ mal gətirənlərin adı və imzası
 - ☐ mal göndərənin adı
-

Sual: Ekspertiza nəticəsinə əsasən son rəyə hansı tələblər verilir? (Çəki: 1)

- ☒ obyektivlik, etibarlılıq, düzgünlük
 - ☐ subyektivlik, zımanətlik, qərar
 - ☐ obyektivlik, zəmanətlik, əsaslandırılmış qərar
 - ☐ obyektivlik, etibarlılıq, əsaslandırılmış qərar
 - ☐ etibarlılıq, zəmanətlik
-

Sual: Yekun mərhələdə qərar kim tərəfindən imzalanır? (Çəki: 1)

- ☒ işçi qrupu
 - ☐ laborantlar
 - ☐ ekspertizanı yekunlaşdıran ekspertlər
 - ☐ istehlakçılar
 - ☐ nəzarətçi
-

Sual: Ekspertizanın hazırlıq mərhələsinə nə daxildir? (Çəki: 1)

- ☒ malın qiymətləndirilməsi üçün işçi qrupunun yığılması
 - ☐ ekspertiza aparılması üçün sifarişçi tərəfindən tərtib olunan ərizə və qaimə
 - ☐ müəyyən edilmiş formalı müqavilələrin tərtib edilməsi
 - ☐ alınan nəticələrin analizi və qiymətləndirilməsi
 - ☐ ekspertizanın əsaslandırılması
-

Sual: Ekspert rəyi tərtib edilərkən nələr qeyd edilməlidir? (Çəki: 1)

- ☒ sənədlərin adı, təsdiq olunması tarixi və nömrəsi
 - ☐ sənədin adı, tərtib olunması tarixi və nömrəsi
 - ☐ sənədin adı, təsdiq edən şəxsin adı, sənədin nömrəsi
 - ☐ sənədin adı, təsdiq edən şəxsin adı, tərtib olunmuş tarixi
 - ☐ sənədi təsdiq edən şəxslərin imzalarının düzgünlüyü
-

Sual: Təcrübəsiz ekspertin tipik səhvi: (Çəki: 1)

- ☒ maraqlı şəkildə təkidilə həlledici hissələrdən dəyişiklik edirlər
 - ☐ son rəyin obyektivliyinə əhəmiyyət vermirlər
 - ☐ qərarı maraqlı tərəflərin iştirakı ilə tərtib edirlər və onlara qərarı imzalamağa imkan yaradır
 - ☐ sınaq laboratoriyasında onu maraqlandıran məlumatları əldə etməsi
 - ☐ düzgün qərar verməkdə məhsuliyyətsizlik
-

Sual: Hansı əsas ekspertin qərarının ləğv edilməsi üçün qəbul edilə bilər? (Çəki: 1)

- ☒ malların kəmiyyət və keyfiyyətinə görə yekun qəbulunun aparılması
 - ☐ ayrı-ayrı mal partiyalarında texnoloji qüsurların olması
 - ☐ öz səlahiyyətlərinin bir hissəsinin maraqlı tərəfdən birinə verilməsi
 - ☐ aktın ümumi və təsdiqləyici hissələrində məlumatların düzgün tam olmaması
 - ☐ ekspertiza aktın işinin düzgünlüyünə şübhə olduqda
-

Sual: İdentifikasiya növlərindən biri yanlışdır: (Çəki: 1)

- ☒ çeşid
 - ☐ kəmiyyət
 - ☐ keyfiyyət
 - ☐ partiya
 - ☐ növ müxtəlifliyi
-

Sual: Çeşid üzrə identifikasiya nədir? (Çəki: 1)

- ☒ yeni vaxtda uyğunsuzluğun üzə çıxarılması metodu
- ☐ malın adının ona verilən tələblərlə şərtlənən çeşid xarakteristikasına uyğunluğunun müəyyən edilməsi
- ☐ normativ sənədlərdə nəzərdə tutulmuş keyfiyyət tələblərinə uyğunluğunun müəyyən edilməsi
- ☐ normativ sənədlərdə nəzərdə tutulmuş çeşid tələblərinə uyğunluğunun müəyyən edilməsi

☐ çeşid saxtalaşdırılmasının qiymətləndirilməsi

Sual: Keyfiyyət üzrə identifikasiya nədir? (Çəki: 1)

- ☒ normativ sənədlərdə nəzərdə tutulmuş keyfiyyət tələblərinə uyğunluğunun müəyyən edilməsi
 - ☐ malın adının ona verilən tələblərlə şərtlənən çeşid xarakteristikasına uyğunluğunun müəyyən edilməsi
 - ☐ yeni vaxtda uyğunsuzluğun üzə çıxarılması metodu
 - ☐ malın verilmiş uyğunluğunun üzə çıxarılması metodu
 - ☐ yol verilən və verilməyən qüsurların aşkar etmək
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Kombinləşmiş metod ən çox hansı malların öyrənilməsi zamanı tətbiq olunur? (Çəki: 1)

- ☒ yeni malların
 - ☐ ərzaq mallarının
 - ☐ orqanoleptiki
 - ☐ sosioloji
 - ☐ hesablama
-

Sual: Məişət texnikası hansı çirklənmə yaradır? (Çəki: 1)

- ☒ akustik çirklənmə
 - ☐ elektrik çirklənməsi
 - ☐ hava çirklənməsi
 - ☐ istilik çirklənməsi
 - ☐ torpaq çirklənməsi
-

Sual: Kompüterlər hansı çirklənmə yaradır? (Çəki: 1)

- ☒ elektromaqnit çirklənməsi
 - ☐ şüa çirklənməsi
 - ☐ akustik çirklənmə
 - ☐ hidro çirklənmə
 - ☐ torpaq çirklənməsi
-

Sual: Texnoloji mallar hansı emala məruz qalır? (Çəki: 1)

- ☒ təkrar sənaye emalına

- ☐ hidro emala
 - ☐ termiki emala
 - ☐ tökmə emala
 - ☐ qaynaq emalı
-

Sual: Kəmiyyət ekspertizasında nədən istifadə olunur? (Çəki: 1)

- ☒ malın təsnifləşməsindən
 - ☐ standartdan
 - ☐ texniki şərtədən
 - ☐ ekspert metodundan
 - ☐ müqavilədən
-

Sual: Korroziya hansı taraya pis təsir edir? (Çəki: 1)

- ☒ metal taraya
 - ☐ polimer taraya
 - ☐ ağac taraya
 - ☐ kağız taraya
 - ☐ şüşə taraya
-

Sual: Malın keyfiyyət göstəricilərinin tələbə uyğunluğunu hansı ekspertiza təyin edir? (Çəki: 1)

- ☒ keyfiyyət ekspertizası
 - ☐ Delfi metodu
 - ☐ Pattern metodu
 - ☐ kombinəlanmış metod
 - ☐ sosioloji metod
-

Sual: Xarici görünüş və forma hansı xassənin qiymətləndirilməsində rol oynayır? (Çəki: 1)

- ☒ estetik xassə
 - ☐ ergonomik xassə
 - ☐ gigiyenik xassə
 - ☐ reoloji xassə
 - ☐ elastiki xassə
-

Sual: Keyfiyyət dərəcəsinin dəyişməsi nə zaman baş verir? (Çəki: 1)

- ☒ saxlama zamanı
 - ☐ daşınma zamanı
 - ☐ markalaşma zamanı
 - ☐ satış zamanı
 - ☐ qablaşdırma zamanı
-

Sual: Malın bütün xassələrinin qiymətləndirilməsi hansı ekspertizada aparılır? (Çəki: 1)

- ☒ kompleks ekspertiza
 - ☐ sənəd ekspertizası
 - ☐ çeşid ekspertizası
 - ☐ alət ekspertizası
 - ☐ tibbi ekspertiza
-

Sual: Yad cismli kimyəvi birləşmə nədir? (Çəki: 1)

- ☒ ksenobiotika
 - ☐ antibiotik
 - ☐ təbi xammal
 - ☐ rəngləyici
 - ☐ aşılایıcı
-

Sual: Kənd təsərrüfatı məhsullarının keyfiyyətini haensı ekspertiza aparır? (Çəki: 1)

- ☒ baytar sanitar ekspertiza
 - ☐ audit ekspertiza
 - ☐ mühasib ekspertiza
 - ☐ sığorta ekspertizası
 - ☐ tibbi ekspertiza
-

Sual: Malların termik üsulu ilə məhvi zamanı hansı çirkləndirici əmələ gəlir? (Çəki: 1)

- ☒ istilik çirkləndirici
 - ☐ elektrik çirkləndiricisi
 - ☐ səs çirki
 - ☐ akustik çirk
 - ☐ radiasiya çirki
-

Sual: Layihə sənədləri hansı sənəd növünə aiddir? (Çəki: 1)

- ☒ texniki sənəd
 - ☐ normativ sənəd
 - ☐ konstruktor sənədi
 - ☐ qaimə
 - ☐ yol sənədi
-

Sual: Sosioloji metod hansı metod növüdür? (Çəki: 1)

- ☒ evristik
 - ☐ obyektiv
 - ☐ subyektiv
 - ☐ sosioloji
 - ☐ bioloji
-

Sual: Sorğu metodu hansı metoda aid edilir? (Çəki: 1)

- ☒ ekspert metodu
- ☐ riyazi

- ☐ statistik
 - ☐ anket
 - ☐ sosioloji
-

Sual: Texniki vasitələrin köməylə keyfiyyətin təyini hansı metoddur? (Çəki: 1)

- ☒ alət metodu
 - ☐ sosioloji
 - ☐ vizual
 - ☐ audio
 - ☐ sensor
-

Sual: Ekspertin risk şəraitində qiymətləndirilməsi hansı metoddur? (Çəki: 1)

- ☒ ekspert
 - ☐ sensor
 - ☐ səs
 - ☐ vizual
 - ☐ audio
-

Sual: Sənəd hansı daşıyıcıdır? (Çəki: 1)

- ☒ informasiya
 - ☐ məlumat
 - ☐ ədəbiyyat
 - ☐ elmi sənəd
 - ☐ markalanma
-

Sual: «Təcrübəli» fransızca nə deməkdir? (Çəki: 1)

- ☒ ekspertiza
 - ☐ intelligent
 - ☐ ziyalı
 - ☐ bilikli
 - ☐ səriştəli
-

Sual: İstehlak malları bu fənnin nəyini təşkil edir? (Çəki: 1)

- ☒ predmetini
 - ☐ obyektini
 - ☐ subyektini
 - ☐ nəticəsini
 - ☐ ekspertiza aktını
-

Sual: Bizim eradan əvvəl 344-cü il nədir? (Çəki: 1)

- ☒ ekspertizanın yaranma tarixi
- ☐ fənnin inkişafı
- ☐ keyfiyyət
- ☐ kəmiyyət

☐ markalanma

Sual: Alqı-satqı müqaviləsi necə müqavilədir? (Çəki: 1)

- ☒ ən geniş yayılmış müqavilə
 - ☐ keyfiyyətli
 - ☐ kəmiyyət üzrə
 - ☐ audit
 - ☐ mühasibat
-

Sual: Eyniləşdirmə necə adlanır? (Çəki: 1)

- ☒ identifikasiya
 - ☐ oxşar
 - ☐ marka
 - ☐ saxta
 - ☐ zay
-

Sual: Kəmiyyət ekspertizasının nəticəsinə etiraz edildikdən sonra nə baş verir? (Çəki: 1)

- ☒ ölçü və hesablama vasitəsinin köməyi ilə kəmiyyət göstəricisi hesablanır
 - ☐ etiraz edə bilməz
 - ☐ təkrar və ya nəzarət ekspertiza təyin edilir
 - ☐ bütün cavablar doğrudur
 - ☐ sənəd ekspertizası təyin edilir
-

Sual: Ekspert komissiyasının tərkibinə kimi daxil edilməməlidir? (Çəki: 1)

- ☒ işçi qrupu
 - ☐ maddi marağı olan şəxslər
 - ☐ ixtisasçılar
 - ☐ nəzarətçilər
 - ☐ məsul şəxslər
-

Sual: Nəticə nədir? (Çəki: 1)

- ☒ ekspertizanın ümumiləşdirilmiş rəyi
 - ☐ yekun kəmiyyət və keyfiyyət qiymətləndirilməsi
 - ☐ kəmiyyət və keyfiyyət qiymətləndirilməsi
 - ☐ yekunlaşdırma
 - ☐ ekspertiza aktı
-

Sual: Kompleks ekspertiza nəyə əsaslanır? (Çəki: 1)

- ☒ texnoloji və digər sənədlərin informasiyasına
 - ☐ kəmiyyət və keyfiyyət xarakteristikasına
 - ☐ kəmiyyət itkilərinə
 - ☐ malların sınaqlarına və analizlərinə
 - ☐ keyfiyyətin tədqiqinə
-

Sual: Qrup şəklində qiymətləndirmənin dəqiqliyi nədən asılıdır? (Çəki: 1)

- ☒ ekspertin bilik səviyyəsindən
 - ☐ ekspert qrupu yaradılan təşkilatın imkanından
 - ☐ ekspertizanın iqtisadi səmərəliliyindən
 - ☐ ekspertizanın qrupdakı sayından
 - ☐ ekspertiza vasitələrindən
-

Sual: Müəyyən qrupa, ada, əmtəə markasına və s. məsələlər üzrə mal göndərənə mal alan arasında ziddiyyətlər əmələ gəldikdə alqı-satqı müqavilələrinə uyğunluğunun müəyyən edilməsi zamanı hansı növ ekspertiza tətbiq edilir? (Çəki: 1)

- ☒ kompleks
 - ☐ çeşid
 - ☐ sənəd
 - ☐ keyfiyyət
 - ☐ heç biri
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Malların siyahıya alınmasını kimlər imzalayır? (Çəki: 1)

- ☒ ekspertlər, rəhbərlik və maddi məsul şəxs
 - ☐ ekspertlər
 - ☐ rəhbərlər
 - ☐ işçilər
 - ☐ maddə-i-məsul şəxs
-

Sual: Sənəd ekspertizası nədir? (Çəki: 1)

- ☒ sənəd informasiyalarının ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ sənədlərin yoxlanması
 - ☐ malı müşayiət edən sənədlərin yoxlanması
 - ☐ normativ sənədlərin yoxlanması
 - ☐ texniki sənədlərin yoxlanması
-

Sual: Kompleks ekspertiza nədir? (Çəki: 1)

- ☒ sənədlərin təhlili əsasında malın bütün xassələrinin ekspert tərəfindən qiymətləndirilməsi
- ☐ sənədlərin təhlili
- ☐ sınaqların qiymətləndirilməsi

- ☐ cihazların yoxlanması
 - ☐ ekspertlərin təcrübəsinin yoxlanması
-

Sual: Sanitar-gigiyenik ekspertizanın subyektləri kimlərdir? (Çəki: 1)

- ☒ sanitar həkimlər
 - ☐ sanitar mühəsiblər
 - ☐ TNŞ rəisləri
 - ☐ tibbi ekspertlər
 - ☐ şikayət kitabı
-

Sual: Gigiyenik ekspertizanın məqsədi nədir? (Çəki: 1)

- ☒ malların təhlükəsizliyinin təmin edilməsi
 - ☐ malların keyfiyyətinin yoxlanması
 - ☐ sənədlərin yoxlanması
 - ☐ göstəricilərin nomenklaturasının təyini
 - ☐ keyfiyyət göstəricilərinin yoxlanması
-

Sual: Baytarlıq sanitar ekspertizasının məqsədi nədir? (Çəki: 1)

- ☒ istehlakçıların təhlükəsizliyinin təmin edilməsi
 - ☐ rəngin yaxşılaşdırılması
 - ☐ iyin yaxşılaşdırılması
 - ☐ strukturun yaxşılaşdırılması
 - ☐ dadın yaxşılaşdırılması
-

Sual: Baytarlıq sanitar ekspertizasının aparılması üçün əsas nədir? (Çəki: 1)

- ☒ məhsullarda markalanmanın olmaması
 - ☐ qaimənin olmaması
 - ☐ sənədlərin olmaması
 - ☐ xəstəliyin olmaması
 - ☐ əsasın olmaması
-

Sual: «Ekologiya» termini nə deməkdir? (Çəki: 1)

- ☒ ekologiya elm kimi heyvanlar, bitkilər, mikroorqanizmlərin öz aralarında və ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir
 - ☐ ekologiya keyfiyyəti öyrənir
 - ☐ ekologiya kəmiyyəti öyrənir
 - ☐ ekologiya sənədi öyrənir
 - ☐ ekologiya çeşidi öyrənir
-

Sual: Ətraf mühitin insan üçün təhlükəli olmaması üçün nə zəruridir? (Çəki: 1)

- ☒ ekoloji ekspertizanın keçirilməsi
- ☐ iqtisadi ekspertizanın keçirilməsi
- ☐ əmtəəşünaslıq ekspertizasının keçirilməsi
- ☐ tibbi ekspertizanın keçirilməsi

☐ müqayisəli ekspertizanın keçirilməsi

Sual: Ekoloji ekspertizanın qərarını kim imzalayır? (Çəki: 1)

- ☒ rəhbərlik, məsul katib və ekspert komissiyasının bütün üzvləri
 - ☐ yalnız rəhbərlik
 - ☐ yalnız ekspert
 - ☐ yalnız məsul katib
 - ☐ komissiya üzvləri
-

Sual: Çirklənmələr təbiətə hansı növlərə bölünür? (Çəki: 1)

- ☒ kimyəvi, fiziki, mikrobioloji, bioloji
 - ☐ elektromaqnitli, radiasiyalı
 - ☐ akustik, istilik
 - ☐ bioloji
 - ☐ kimyəvi
-

Sual: Təhlükəli mallarla necə rəftar edilir? (Çəki: 1)

- ☒ məhv edilir
 - ☐ tullanır
 - ☐ torpağa basdırılır
 - ☐ yandırılır
 - ☐ termiki emaldan keçirilir
-

Sual: Emal yolu ilə məhv etmə hansı üsuldur? (Çəki: 1)

- ☒ texnoloji məhv etmə
 - ☐ termiki
 - ☐ mexaniki
 - ☐ fiziki
 - ☐ kimyəvi
-

Sual: Xüsusi formalı müqavilə ilə xidməti kim göstərir? (Çəki: 1)

- ☒ ekspert orqanları
 - ☐ sanitariya orqanları
 - ☐ baytarlar
 - ☐ həkimlər
 - ☐ mühəndislər
-

Sual: Sifarişçi nəyi tərtib edir? (Çəki: 1)

- ☒ ekspertizanın keçirilməsini
 - ☐ rəyi
 - ☐ məqsədi
 - ☐ təyinatı
 - ☐ qərarı
-

Sual: 24 saata hansı malların ekspertizası aparılmalıdır? (Çəki: 1)

- ☒ tez xarab olan mallar
 - ☐ təhlükəli mallar
 - ☐ şərti təhlükəli mal
 - ☐ nöqsanlı mal
 - ☐ nöqsansız mal
-

Sual: Ekspertlərin iş yerini hazırlamağı sifarişçi nə vaxt edir? (Çəki: 1)

- ☒ hazırlıq mərhələsi
 - ☐ nəticə
 - ☐ qərar
 - ☐ yekun mərhələ
 - ☐ əsas mərhələ
-

Sual: Əsas mərhələdə kimlər toplanır? (Çəki: 1)

- ☒ işçi qrupu
 - ☐ komissiya qrupu
 - ☐ ekspert qrupu
 - ☐ rəy
 - ☐ qərar
-

Sual: Əsas mərhələdə nümunələrə aid hansı sənəd tərtib edilir? (Çəki: 1)

- ☒ nümunələrin seçmə aktı
 - ☐ ərizə
 - ☐ qaimə
 - ☐ rəy
 - ☐ nəticə
-

Sual: Zəruri sənədlərin olmaması zamanı ekspertlər nə edir? (Çəki: 1)

- ☒ ekspertizanı aparmaqdan imtina edir
 - ☐ akt yazmır
 - ☐ rəy yazılmır
 - ☐ qərar yazılmır
 - ☐ nəticə olmur
-

Sual: Seçmə üsulu ilə nələr keçirilir? (Çəki: 1)

- ☒ ekspert tədqiqatları
 - ☐ audit yoxlaması
 - ☐ sənəd təhlili
 - ☐ akt təhlili
 - ☐ rəy təhlili
-

Sual: Komissiya üzvləri hamısı hansı aktı imzalayır? (Çəki: 1)

- ☒ nümunələrin seçilmə aktını
 - ☐ qərarı
 - ☐ ərizəni
 - ☐ qaiməni
 - ☐ rəyi
-

Sual: Alınmış nəticələrin təhlilinin məqsədi nədir? (Çəki: 1)

- ☒ yekun mərhələsini başa vurmaq
 - ☐ aktı bitirmək
 - ☐ qərarı yazmaq
 - ☐ rəyi yazmaq
 - ☐ baxış keçirmək
-

Sual: Müxtəlif mal göndərənlərdən mal daxil olduqda akt necə tərtib edilir (Çəki: 1)

- ☒ hər mal göndərənə akt yazılır
 - ☐ qərar verilir
 - ☐ təhlil verilir
 - ☐ nəticə göstərilir
 - ☐ rəy göstərilir
-

Sual: Qərar nə vaxt qüvvədən düşür? (Çəki: 1)

- ☒ qərar şübhə doğurduqda
 - ☐ rəy şübhə doğurduqda
 - ☐ akt qüvvədən düşür
 - ☐ nəticə ləğv edilir
 - ☐ son qərar verilmir
-

Sual: Ekspertizadan imtina nə vaxt baş verir? (Çəki: 1)

- ☒ mal olmadıqda
 - ☐ qərar olmadıqda
 - ☐ akt olmadıqda
 - ☐ nəticə olmayanda
 - ☐ protokol olmayanda
-

Sual: Ekspertin buraxdığı tipik səhv zamanı nə baş verir? (Çəki: 1)

- ☒ akt düzgün tərtib edilmir
 - ☐ qərar səhv olur
 - ☐ akt nəticə düz gəlmir
 - ☐ təhlil əsassız olur
 - ☐ rəy verilmir
-

Sual: İstehsal zamanı aşağı növlü xammaldan istifadə edildikdə məhsulda hansı dəyişmə baş verir? (Çəki: 1)

- ☒ növ dəyişməsi

- ☐ kəmiyyət dəyişməsi
- ☐ miqdar dəyişməsi
- ☐ çeşid dəyişməsi
- ☐ doğru cavab yoxdur

Sual: Əmtəə ekspertizası zamanı bütün komissiya üzvləri tərəfindən imzalanan sənəd hansıdır? (Çəki: 1)

- ☒ seçilmə aktı
- ☐ protokol
- ☐ standart
- ☐ ərizə
- ☐ mal qrupasını təsdiq edən sənəd

Sual: Gigiyenik ekspertizasının aparılma zərurəti nədən irəli gəlir? (Çəki: 1)

- ☒ qadağan edilmiş əlavələrin, eləcədə müəyyən edilmiş miqdarda asan əlavələrin tətbiq edilməsindən
- ☐ göstəricilərin həqiqi dəyərinin müəyyən edilməməsindən
- ☐ kimyəvi maddələrin əlavə kimi istifadə edilməsindən
- ☐ göstəricilərin həqiqi dəyərinin müəyyən olunmuş tələblərə uyğun gəlməməsindən
- ☐ göstəricilərin səmərəli nomenklaturasının təyin edilməməsindən

Sual: Texnoloji nümunəyə nəyi göstərmək olar? (Çəki: 1)

- ☒ müsadirə olunmuş məhsulun istifadəsi
- ☐ məişət-elektrik mallarının istismarı
- ☐ sınımış şüşə qruplarının məhv edilməsi
- ☐ istehlak mallarının utilizasiyası
- ☐ mədəni-məişət mallarının satışı

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Saxlama müqəvilələri kimlərlə bağlanır? (Çəki: 1)

- ☒ hüquqi və fiziki şəxslərlə
- ☐ hüquqi şəxslərlə
- ☐ fiziki şəxslərlə
- ☐ anbar müdirləri ilə
- ☐ işçilərlə

Sual: Saxlanma zamanı malların keyfiyyətinin aşağı düşməsi prosesi necə adlanır? (Çəki: 1)

- ☒ keyfiyyət dərəcəsinin dəyişməsi
 - ☐ miqdar dəyişməsi
 - ☐ rəng dəyişməsi
 - ☐ dadın dəyişməsi
 - ☐ iyin dəyişməsi
-

Sual: Sənəd ekspertizasının mürəkkəbliyi nədədir? (Çəki: 1)

- ☒ mal olmadıqda ekspert yalnız normativ sənədlərə əsaslanır
 - ☐ cihaza ehtiyac olmur
 - ☐ sənədsiz ekspertiza aparılır
 - ☐ malın mütləq olması
 - ☐ ekspertlərin səriştəliliyi
-

Sual: Sanitar-gigiyenik ekspertizanın məqsədi nədir? (Çəki: 1)

- ☒ malın təhlükəsizliyinin təsdiqi
 - ☐ malın keyfiyyətsizliyinin təyini
 - ☐ məhsulun təzəliyinin yoxlanması
 - ☐ məhsulun qatılığıının təyini
 - ☐ alıcıların tələbinin öyrənilməsi
-

Sual: Mallara gigiyenik tələblər nə ilə təsdiq olunur? (Çəki: 1)

- ☒ xüsusi standart qayda və normaları ilə
 - ☐ standartla
 - ☐ metodiki göstərişlə
 - ☐ ekspertlərlə
 - ☐ rəhbərliklə
-

Sual: Ksenobiotika nədir? (Çəki: 1)

- ☒ yad cinsli kimyəvi birləşmə
 - ☐ təbii zərərli qarışıq
 - ☐ təbii xammal
 - ☐ çirklənmə mənbəyi
 - ☐ antibiotik
-

Sual: Konservantlar nə üçün istifadə olunur? (Çəki: 1)

- ☒ məhsulun saxlanma müddətini uzadır
 - ☐ iyi yaxşılaşdırır
 - ☐ dadı yaxşılaşdırır
 - ☐ strukturu yaxşılaşdırır
 - ☐ rəngi yaxşılaşdırır
-

Sual: Məhsulların saxlanma müddətini uzadan nədir? (Çəki: 1)

- ☒ konservantlar
 - ☐ duzlar
 - ☐ qənd
 - ☐ sirkə
 - ☐ spirt
-

Sual: Baytarlıq sanitar ekspertizasının obyektı nədir? (Çəki: 1)

- ☒ ərzaq, gön, xəz xammalı
 - ☐ sintetik yapışqanlar
 - ☐ unlu mallar
 - ☐ şirniyyat
 - ☐ quru meyvələr
-

Sual: Baytarlıq sanitar ekspertizanın subyekti kimlərdir? (Çəki: 1)

- ☒ baytarlıq sanitar xidməti işçiləri
 - ☐ əmtəəşünaslar
 - ☐ baş mühasiblər
 - ☐ tibb işçiləri
 - ☐ ekspertlər
-

Sual: Ekoloji ekspertizanın məqsədi nədir? (Çəki: 1)

- ☒ insan üçün ətraf mühitin təhlükəsizliyi
 - ☐ ətraf mühit
 - ☐ təhlükəli mühit
 - ☐ zərərli təsir
 - ☐ heç bir məqsədi yoxdur
-

Sual: Malların ekoloji ekspertizası nə deməkdir? (Çəki: 1)

- ☒ malların ətraf mühitə zərərli təsirinin ekspert tərəfindən qiymətləndirilməsi
 - ☐ mikroorqanizmlərin əlaqəsi
 - ☐ malların sertifikatı
 - ☐ malların standartlaşdırılması
 - ☐ keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
-

Sual: Ekoloji xassələr nə deməkdir? (Çəki: 1)

- ☒ malların ətraf mühitə təsiretmə qabiliyyəti
 - ☐ suya təsir
 - ☐ torpağa təsir
 - ☐ havaya təsir
 - ☐ ekoloji xassə yoxdur
-

Sual: Döyməklə məhv etməyə hansı üsul deyilir? (Çəki: 1)

- ☒ mexaniki üsul
- ☐ termiki üsul

- ☐ kimyəvi üsul
 - ☐ texnoloji üsul
 - ☐ yandırmaq
-

Sual: Keyfiyyətsiz malla necə rəftar edilir? (Çəki: 1)

- ☒ satışdan götürülür
 - ☐ ucuzlaşdırılır
 - ☐ anbara verilir
 - ☐ məhv edilir
 - ☐ basdırılır
-

Sual: Yekun mərhələ ekspertizanın neçənci mərhələsidir? (Çəki: 1)

- ☒ 3-cü
 - ☐ 5-ci
 - ☐ 6-cı
 - ☐ 7-ci
 - ☐ 2-ci
-

Sual: Ekspertizanın təyinatı haqda sənəd hansı mərhələdə tələb olunur? (Çəki: 1)

- ☒ hazırlıq
 - ☐ əsas
 - ☐ yekun
 - ☐ rəy
 - ☐ nəticə
-

Sual: Müdir və baş mühasib nəyi imzalayır? (Çəki: 1)

- ☒ ekspertizaya aid ərizəni
 - ☐ rəyi
 - ☐ qərarı
 - ☐ qətnaməni
 - ☐ məqsədi
-

Sual: Müəyyən sahədə iş stajı ekspertlər üçün nədir? (Çəki: 1)

- ☒ əsasdır
 - ☐ yekundur
 - ☐ rəydir
 - ☐ qərardır
 - ☐ nəticədir
-

Sual: Mal partiyas ilə ekspertlər hansı mərhələdə tanış olur? (Çəki: 1)

- ☒ hazırlıq mərhələsi
- ☐ əsas mərhələ
- ☐ yekun mərhələsi
- ☐ qərar

☐ nəticə

Sual: Ekspertiza nə vaxt dayandırılır? (Çəki: 1)

- ☒ mal olmadıqda
 - ☐ qərar olmasa
 - ☐ nəticə olmasa
 - ☐ rəy olmasa
 - ☐ akt olmasa
-

Sual: Normativ sənədə əsasən nələr aparılır? (Çəki: 1)

- ☒ seçmə üsulu
 - ☐ akt təhlili
 - ☐ audit təhlili
 - ☐ sənəd yoxlaması
 - ☐ rəyə baxış
-

Sual: Hansı aktda düzəlişə icazə verilmir? (Çəki: 1)

- ☒ nümunələrin seçilmə aktında
 - ☐ qərarda
 - ☐ rəydə
 - ☐ işçi dəftərində
 - ☐ protokolda
-

Sual: Protokol hissəsi harada əks olunur? (Çəki: 1)

- ☒ ümumi hissədə
 - ☐ əsas mərhələdə
 - ☐ yekunda
 - ☐ qərarda
 - ☐ nəticədə
-

Sual: Çoxsaylı ekspertiza aktı nə vaxt tərtib olunur? (Çəki: 1)

- ☒ texnoloji nöqsan müşahidə edildikdə
 - ☐ aktda
 - ☐ qərarda
 - ☐ nəticədə
 - ☐ rəydə
-

Sual: Yarımçıq qalmış rəy nədir? (Çəki: 1)

- ☒ ekspertin tipik səhvi
 - ☐ qərarın səhvi
 - ☐ rəyin səhvi
 - ☐ aktın səhvi
 - ☐ təhlil səhvi
-

Sual: Fiziki-kimyəvi göstəricilər lazım olduqda ekspert nə edir? (Çəki: 1)

- ☒ nümunəni sınaq laboratoriyasına göndərir
- ☐ aktı yazır
- ☐ qərar verir
- ☐ protokol tərtib edir
- ☐ nəticə verir

Sual: Malın adının çeşidə uyğunluğu nəyi göstərir? (Çəki: 1)

- ☒ çeşid identifikasiyasını
- ☐ çeşid müxtəlifliyini
- ☐ oxşarlığı
- ☐ eyniləşdirilməyi
- ☐ rəyi

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	75
Maksimal faiz	75
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Ekoloji çirklənmə mənbələrini göstərin (Çəki: 1)

- ☒ kimyəvi, fiziki
- ☐ kimyəvi
- ☐ qaza oxşar
- ☐ maye çirkləndiriciləri
- ☐ istilik

Sual: Akustik çirkləndiricilərin yayılma vasitəsi nədir? (Çəki: 1)

- ☒ səs
- ☐ temperatur
- ☐ cihaz
- ☐ radio cihazları
- ☐ televizorlar

Sual: Texnoloji çirkləndiricilər nədir? (Çəki: 1)

- ☒ malların istehsalının müxtəlif mərhələlərində ətraf mühitə yayılan zərərli təsir
- ☐ saxlanma zamanı əmələ gələn zərərli təsir
- ☐ malların satışı zamanı olan təsir
- ☐ malların qəbulu zamanı olan təsir
- ☐ daşınma zamanı olan təsir

Sual: Qlobal xarakterli texnoloji çirkləndiricilərin yayılma sahəsi necə ola bilər? (Çəki: 1)

- ☒ bütöv regionu əhatə edə bilər
 - ☐ bütöv şəhəri əhatə edə bilər
 - ☐ bütöv kəndi
 - ☐ bütöv qəsəbəni
 - ☐ kiçik sahəni
-

Sual: Satışdan əvvəlki çirklənmələrin növ müxtəlifliyini göstərin. (Çəki: 1)

- ☒ avadanlığın istismarı zamanı əmələ gələn çirklənmə
 - ☐ satışdan sonrakı çirklənmə
 - ☐ markalanma zamanı çirklənmə
 - ☐ markalanmadan sonrakı çirklənmə
 - ☐ satış zamanı çirklənmə
-

Sual: Istismar çirklənmələri nədir? (Çəki: 1)

- ☒ istehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə zərərli təsir
 - ☐ saxlanma zamanı yaranan zərərli təsir
 - ☐ daşınma zamanı
 - ☐ markalama zamanı
 - ☐ qablaşdırma zamanı
-

Sual: Hansı qrup mallar akustik çirklənmələr yaradır? (Çəki: 1)

- ☒ məişət texnikası
 - ☐ plastik kütlədən olan mallar
 - ☐ məişət kimyəvi mallar
 - ☐ ayaqqabı malları
 - ☐ kosmetik mallar
-

Sual: Hansı qrup mallar elektromaqnit çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ kompüterlər
 - ☐ nəqliyyat vasitələri
 - ☐ məişət texnikası
 - ☐ audiotexnika
 - ☐ videotexnika
-

Sual: Hansı mallara istismar çirklənmələri aid edilmir? (Çəki: 1)

- ☒ ərzaq malları
 - ☐ toxuculuq malları
 - ☐ tikili mallar
 - ☐ trikotaj malları
 - ☐ xəz malları
-

Sual: Hansı mallar təkrar sənaye emalına məruz qalır? (Çəki: 1)

- ☒ texnoloji
 - ☐ xarab mallar
 - ☐ yayılmış nöqsanlı mallar
 - ☐ keyfiyyətsiz mallar
 - ☐ nöqsanın düzəldilməsi mümkün olmayan mallar
-

Sual: Lamisə analizatorunun ən həssas birincisi necə adlanır? (Çəki: 1)

- ☐ ayaqda
 - ☐ biləkdə
 - ☒ barmaqların sonluğunda
 - ☐ boyunda
 - ☐ qarın hissədə
-

Sual: Lamisə analizatorunun həssas olan yeddincisi necə adlanır? (Çəki: 1)

- ☐ qulaqda
 - ☒ burunun selikli qişasında
 - ☐ qoltuq altında
 - ☐ çiyində
 - ☐ dirsəkdə
-

Sual: Malın ətraf mühitə kəmiyyət və keyfiyyət etibarilə zərərli təsiri hansı göstərici ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ ekoloji göstərici ilə
 - ☐ iqtisadi göstərici ilə
 - ☐ riyazi göstərici ilə
 - ☐ statistik göstərici ilə
 - ☐ kompleks göstərici ilə
-

Sual: Çirklənmələr təbiətcə neçə növə bölünür? (Çəki: 1)

- ☒ Verilənlərdən hansılar çirklənmənin təbiətcə növlərinə aiddir?
 - ☐ kimyəvi, fiziki, mikrobioloji, bioloji
 - ☐ yalnız fiziki və kimyəvi
 - ☐ yalnız bioloji
 - ☐ akustik, istilik
 - ☐ elektromaqnitli, radiasiyalı
-

Sual: Verilənlərdən hansı fiziki çirklənmənin növlərinə aiddir? (Çəki: 1)

- ☒ elektromaqnit, radiasiyalı, akustik, istilik
 - ☐ istilik
 - ☐ Akustik
 - ☐ kimyəvi
 - ☐ elektromaqnit
-

Sual: Verilənlərdən hansı fiziki çirklənmənin növlərinə aid deyil? (Çəki: 1)

- ☒ kimyəvi
 - ☐ istilik
 - ☐ akustik
 - ☐ radiasiyalı
 - ☐ elektromaqnit
-

Sual: Verilənlərdən hansı ətraf mühitə təsir göstərən çirklənmə dərəcəsinə aiddir? (Çəki: 1)

- ☒ cüzi, əhəmiyyətli, kritik
 - ☐ cüzi
 - ☐ texnoloji
 - ☐ əhəmiyyətli
 - ☐ kritik
-

Sual: Ekoloji çirklənmə mənbələri neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 6
 - ☐ 5
 - ☐ bölünmür
-

Sual: Kimyəvi və fiziki çirklənmə çirklənmə mənbələrinin hansı növünə aiddir? (Çəki: 1)

- ☒ ekoloji çirklənmə
 - ☐ bioloji çirklənmə
 - ☐ kimyəvi çirklənmə
 - ☐ fizioloji çirklənmə
 - ☐ fiziki çirklənmə
-

Sual: Malların istehsalı və istismarı zamanı hansı çirkləndiricilər yaranır? (Çəki: 1)

- ☒ qazaoxşar
 - ☐ maye
 - ☐ bərk
 - ☐ kristal
 - ☐ həm bərk, həm maye
-

Sual: Ətraf mühitə zərərli təsir edən çirkləndiricilərə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☒ elektromaqnit
 - ☐ bioloji
 - ☐ kimyəvi
 - ☐ mikrobioloji
 - ☐ akustik
-

Sual: Səs vasitəsilə hansı çirkləndiricilər yayılır? (Çəki: 1)

- ☒ akustik
 - ☐ fiziki
 - ☐ kimyəvi
 - ☐ elektromaqnit
 - ☐ bioloji
-

Sual: Radiasiya çirklənmələrinin yayılmasına səbəb olan maddələri göstərin. (Çəki: 1)

- ☒ radioaktiv izotoplarla
 - ☐ yüksək gərginliklə
 - ☐ fiziki
 - ☐ bioloji
 - ☐ maqnit sahəsilə
-

Sual: Keyfiyyətsiz malların termik üsulu ilə məhvi zamanı hansı çirkləndiricilər əmələ gəlir? (Çəki: 1)

- ☒ intensiv istilik
 - ☐ akustik
 - ☐ bioloji
 - ☐ kimyəvi
 - ☐ mikrobioloji
-

Sual: Verilənlərdən hansı bioloji çirkləndiricilərə aiddir? (Çəki: 1)

- ☒ gəmiricilərin ətraf mühitə təsiri
 - ☐ dezinfeksiya
 - ☐ ağartma
 - ☐ kükürdlə emal
 - ☐ kimyəvi metodlar
-

Sual: Saxlanma, daşınma, satışa hazırlıq zamanı ətrafa yayılan zərərli çirklənmə hansı çirklənməyə aiddir? (Çəki: 1)

- ☒ satışdan əvvəl çirklənməyə
 - ☐ satış zamanı çirklənməyə
 - ☐ satışdan sonrakı çirklənməyə
 - ☐ satışa hazırlıq zamanı çirklənməyə
 - ☐ hamısı doğrudur
-

Sual: Satışdan əvvəl çirklənmələr neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 6
 - ☐ 5
 - ☐ 1
-

Sual: Bütöv regionu əhatə edən texnoloji çirkləndiricilərin yayılma sahəsi necə ola bilər? (Çəki: 1)

- ☒ global
 - ☐ regional
 - ☐ lokal
 - ☐ lokal və global
 - ☐ regionlararası
-

Sual: Aşağıdakılardan hansı satışdan əvvəlki çirklənmələrin növ müxtəlifliyini xarakterizə edir? (Çəki: 1)

- ☒ avadanlığın istismarı zamanı əmələ gələn çirklənmə
 - ☐ satışdan sonrakı çirklənmə
 - ☐ markalanma zamanı çirklənmə
 - ☐ satış zamanı çirklənmə
 - ☐ markalanmadan sonrakı çirklənmə
-

Sual: Avadanlığın istismarı zamanı əmələ gələn çirklənmə hansı növ çirklənməyə aiddir? (Çəki: 1)

- ☒ satışdan əvvəlki çirklənməyə
 - ☐ satış zamanı çirklənməyə
 - ☐ markalanma zamanı çirklənməyə
 - ☐ satışdan sonrakı çirklənməyə
 - ☐ markalanmadan sonrakı çirklənməyə
-

Sual: Verilənlərdən hansı avadanlığın istismarı zamanı əmələ gələn çirklənmələrə aiddir? (Çəki: 1)

- ☒ kimyəvi, elektromaqnit, akustik, istilik
 - ☐ yalnız kimyəvi
 - ☐ elektromaqnit
 - ☐ akustik
 - ☐ istilik
-

Sual: Verilən mal qruplarından hansı silinir və məhv olunur? (Çəki: 1)

- ☒ xarab olmuş mallar
 - ☐ ərzaq malları
 - ☐ inşaat malları
 - ☐ köhnəlmiş mallar
 - ☐ məişət malları
-

Sual: İstehlakçılar tərəfindən malın istismarı zamanı ətraf mühitə zərərli təsir göstərən çirkləndiricilər hansı qrup çirkləndiricilərə aiddir? (Çəki: 1)

- ☒ istismar
- ☐ texnoloji
- ☐ kimyəvi

- ☐ fiziki
 - ☐ bioloji
-

Sual: Verilənlərdən hansı kimyəvi çirklənmə yaradır? (Çəki: 1)

- ☒ gön xammalı
 - ☐ audiotexnika
 - ☐ videotexnika
 - ☐ soyuducu
 - ☐ tozsoran
-

Sual: Gön xammalı hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ kimyəvi
 - ☐ texnoloji
 - ☐ istismar
 - ☐ fiziki
 - ☐ bioloji
-

Sual: Məişət elektrik malları hansı çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ elektromaqnit
 - ☐ istismar
 - ☐ fiziki
 - ☐ bioloji
 - ☐ texnoloji
-

Sual: Məişət texnikası hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ akustik
 - ☐ kimyəvi
 - ☐ bioloji
 - ☐ istilik
 - ☐ elektromaqnit
-

Sual: Qızdırıcı cihazlar hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ istilik
 - ☐ akustik
 - ☐ kimyəvi
 - ☐ bioloji
 - ☐ texnoloji
-

Sual: Toxuculuq malları hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ kimyəvi
 - ☐ texnoloji
 - ☐ bioloji
 - ☐ istilik
 - ☐ akustik
-

Sual: Kompüterlər hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ elektromaqnit
 - ☐ kimyəvi
 - ☐ bioloji
 - ☐ texnoloji
 - ☐ akustik
-

Sual: Nəqliyyat vasitələri hansı çirklənmə yaradır? (Çəki: 1)

- ☒ akustik
 - ☐ elektromaqnit
 - ☐ istilik
 - ☐ kimyəvi
 - ☐ bioloji
-

Sual: Soyuducular hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☒ istilik
 - ☐ texnoloji
 - ☐ bioloji
 - ☐ kimyəvi
 - ☐ akustik
-

Sual: Aşağıdakılardan hansı istilik çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ soyuducular
 - ☐ gön malları
 - ☐ ayaqqabılar
 - ☐ xəzlər
 - ☐ mebel malları
-

Sual: Verilənlərdən hansı akustik çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ nəqliyyat vasitələri
 - ☐ videotexnika
 - ☐ toxuculuq malları
 - ☐ xəz malları
 - ☐ geyim malları
-

Sual: Aşağıdakı mal qruplarından hansı elektromaqnit çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ kompüterlər
 - ☐ videotexnika
 - ☐ audiotexnika
 - ☐ məişət texnikası
 - ☐ mebel malları
-

Sual: Verilmiş mal qruplarından hansı kimyəvi çirklənmələr yaradır? (Çəki: 1)

- ☒ toxuculuq malları
 - ☐ videotexnika
 - ☐ məişət malları
 - ☐ xəz malları
 - ☐ ayaqqabı malları
-

Sual: Verilmiş mal qruplarından hansı istilik çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ qızdırıcı cihazlar
 - ☐ toxuculuq malları
 - ☐ xəz malları
 - ☐ inşaat malları
 - ☐ kompyuterlər
-

Sual: Aşağıda göstərilmiş mal qruplarından hansı akustik çirklənmələr yaradır? (Çəki: 1)

- ☒ məişət texnikası
 - ☐ kosmetik mallar
 - ☐ ayaqqabı malları
 - ☐ xəz malları
 - ☐ kimyəvi mallar
-

Sual: Aşağıda verilən mal qruplarından hansı istismar çirklənmələri yaratmır? (Çəki: 1)

- ☒ ərzaq malları
 - ☐ toxuculuq malları
 - ☐ tikili mallar
 - ☐ trikotaj malları
 - ☐ xəz malları
-

Sual: Malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması hansı çirklənməyə aiddir? (Çəki: 1)

- ☒ Utilizasiya
 - ☐ elektromaqnit
 - ☐ kimyəvi
 - ☐ bioloji
 - ☐ texnoloji
-

Sual: Aşağıda verilmiş çirklənmələrdən hansı utilizasiya çirklənmələrini xarakterizə edir? (Çəki: 1)

- ☒ malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması
 - ☐ saxlanma zamanı
 - ☐ daşınma zamanı
 - ☐ qablaşdırma zamanı
 - ☐ markalanma zamanı
-

Sual: Yandırma yolu ilə hansı məhvədlmə aparılır? (Çəki: 1)

- ☒ termiki
 - ☐ texnoloji
 - ☐ optiki
 - ☐ kimyəvi
 - ☐ mexaniki
-

Sual: Döyməklə hansı məhvədlmə həyata keçirilir? (Çəki: 1)

- ☒ mexaniki
 - ☐ optiki
 - ☐ texnoloji
 - ☐ kimyəvi
 - ☐ termiki
-

Sual: Tullantıya kimyəvi birləşmələrin təsiri üsulu ilə hansı məhvədlmə həyata keçirilir? (Çəki: 1)

- ☒ kimyəvi
 - ☐ mexaniki
 - ☐ termiki
 - ☐ optiki
 - ☐ texnoloji
-

Sual: Emal yolu ilə hansı məhvədlmə həyata keçirilir? (Çəki: 1)

- ☒ texnoloji
 - ☐ kimyəvi
 - ☐ termiki
 - ☐ optiki
 - ☐ mexaniki
-

Sual: Keyfiyyətsiz malla necə rəftar edirlər? (Çəki: 1)

- ☒ satışdan götürürlər
 - ☐ satışa göndərilər
 - ☐ ucuzlaşdırırlar
 - ☐ anbara qaytarırlar
 - ☐ istehsalçıya qaytarırlar
-

Sual: Nə zaman məhsulun məhv olunması tövsiyyə olunur? (Çəki: 1)

- ☒ məhsul keyfiyyətsiz olarsa
 - ☐ məhsul standart tələblərə cavab verərsə
 - ☐ məhsul çox keyfiyyətli olanda
 - ☐ xaricə ixrac edilməsi nəzərdə tutulanda
 - ☐ satışa buraxılanda
-

Sual: Nə zaman ekspertlər Dövlət Sanitar Epidemiologiya Nəzarəti orqanına mal haqqında məlumat verməlidirlər? (Çəki: 1)

- ☒ mal təhlükəli olarsa
 - ☐ malın ixracı gözlənsə
 - ☐ mala güclü tələbat varsa
 - ☐ malın istehsalı artırsa
 - ☐ mal keyfiyyətlidirsə
-

Sual: Akt nə zaman tərtib olunur? (Çəki: 1)

- ☒ mallar məhv edildikdə
 - ☐ mallar istehsal olunduqda
 - ☐ mallar satışa buraxıldıqda
 - ☐ mallar satışdan çıxarıldıqda
 - ☐ mallar idxal olunduqda
-

Sual: Ekspertizanın hazırlıq mərhələsində sifarişçi mal ilə ekspertləri tanış etməlidirmi? (Çəki: 1)

- ☒ bəli
 - ☐ xeyir
 - ☐ edə bilməz
 - ☐ etməyə hüquqları yoxdu
 - ☐ ekspertlər malla tanış ola bilməzlər
-

Sual: Ekspertin sifarişçinin yanına gəlməsi əmtəə ekspertizasının hansı mərhələsinin başlanğıcı hesab olunur? (Çəki: 1)

- ☒ əsas
 - ☐ son
 - ☐ yekun
 - ☐ ilkin
 - ☐ başlanğıc
-

Sual: Əmtəə ekspertizası zamanı işçi qrupu hansı mərhələdə bir yerə toplanır? (Çəki: 1)

- ☒ əsas mərhələdə
 - ☐ əsas mərhələdə
 - ☐ yekun mərhələdə
 - ☐ son mərhələdə
 - ☐ başlanğıc mərhələdə
 - ☐ hazırlıq mərhələsində
-

Sual: Ekspertiza zamanı sınaq protokolu hansı mərhələdə tərtib olunur? (Çəki: 1)

- ☒ əsas
- ☐ yekun
- ☐ hazırlıq
- ☐ 2-ci

☐ 1-ci

Sual: Nümunələrin seçilmə aktında düzəliş edilməyə icazə verilirmi? (Çəki: 1)

- ☒ xeyir
 - ☐ bəli
 - ☐ ekspertlərə icazə verilir
 - ☐ əmtəəşünasa icazə verilir
 - ☐ qrup rəhbərinə icazə verilir
-

Sual: Ekoloji ekspertizanın məqsədi nədir? (Çəki: 1)

- ☒ ətraf mühitə mənfi təsir nəticəsinə görə istehlak mallarının qiymətləndirilməsidir
 - ☐ malların istehlakı zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün mühitin təhlükəsizliyini təmin etməkdir
 - ☐ müəyyən edilmiş normalarda ekoloji xassələrin uyğunluğunu təsdiq edilməsidir
 - ☐ ətraf mühit üçün təhlükəli malların nomenklaturasının müəyyən edilməsidir
 - ☐ malların xassələrinin ekoloji qiymətləndirilməsi metodlarının tətbiqi və işlənməsi
-

Sual: Ekoloji ekspertizanın mənfi qərarı nədir? (Çəki: 1)

- ☒ ekspertiza obyektinin realizasiyası
 - ☐ hüquqi nəticənin ekspertiza obyektinin realizasiyasının qadağan olunması
 - ☐ ekoloji hüquq pozuntuları tərəfindən sağlamlığa dəyən zərərin ödənilməsi
 - ☐ bütün cavablar doğrudur
 - ☐ dövlət ekoloji ekspertizasının qərarına məhkəmə yolu ilə etiraz etmək
-

Sual: Malların ekoloji xassələrini xarakterizə edən çirklənmələr hansı xüsusiyyətinə görə ayırd edilir? (Çəki: 1)

- ☒ təbiətinə; daxili quruluşuna; fiziki xassələrinə
 - ☐ xarakterinə; kimyəvi xassələrinə; mikrobioloji quruluşuna
 - ☐ təsir dairəsinə; təbiətinə; fiziki-kimyəvi xassələrinə
 - ☐ təbiətinə; xarakterinə; təsir dairəsinə
 - ☐ təbiətinə, daxili quruluşuna; mikrobiologiyasına
-

Sual: Ətraf mühitə təsir dərəcəsinə görə çirklənmələr hansılardır? (Çəki: 1)

- ☒ cüzi, mühüm, qorxulu
 - ☐ aşağı, orta, yuxarı
 - ☐ cüzi, orta, məhvedici
 - ☐ cüzi, mühüm, məhvedici
 - ☐ aşağı, yuxarı, məhvedici
-

Sual: Təbiətinə görə çirklənmələrini seçin: 1) istilik 2) kimyəvi 3) akustik 4) mikrobioloji 5) radiasiya 6) fiziki 7) elektromaqnit (Çəki: 1)

- ☒ 1; 3; 5; 7
- ☐ 1; 2; 4; 5;
- ☐ 2; 4; 6

☐ 1; 3; 4; 7

☐ 3; 4; 5

Sual: Paltar yuyarkən qeyri-sabit boyalar suya ayrılaraq təbii su və torpağı çirkləndirir. Bu hansı növ çirklənmədir? (Çəki: 1)

☒ maye

☐ qazabənzər

☐ kimyəvi

☐ fiziki

☐ radiasiya

Sual: Soyuducular avtonəqliyyat vasitələrinin çirklənməsi hansı çirklənmə növünə aiddir? (Çəki: 1)

☒ kimyəvi

☐ istilik

☐ elektromaqnit

☐ akustik

☐ fiziki

Sual: Mallar və onların tullantılarının utilizasiya neçə üsulla həyata keçirilir? (Çəki: 1)

☒ 2

☐ 3

☐ 4

☐ 1

☐ 6

Sual: Ən bahalı və ən az ekoloji təmizliyə malik utilizasiya üsullarından biri: (Çəki: 1)

☒ termiki məhvətmə

☐ texnoloji məhvətmə

☐ kimyəvi məhvətmə

☐ mexaniki məhvətmə

☐ təkrar istehsal

Sual: Əgər ekspert kifayət qədər iş təcrübəsinə malik deyilsə, onda? (Çəki: 1)

☒ onu əvvəlcə daha təcrübəli ekspertlər dam qrupa daxil etmək lazımdır

☐ müəyyən müddət onu ekspert qrupundan kənarlaşdırmaq lazımdır

☐ ekspertizanın aparılması üçün ekspert sifarişi ilə əlaqə yaratmalıdır

☐ təcrübə yığana qədər biliklərini artırmalıdır

☐ ixtisaslaşdırılmış kurslarda öz bilik və bacarıqlarını artırılmalıdır

Sual: Utilizasiya çirklənməsinə aid deyil? (Çəki: 1)

☒ qeyri-standart mallarla çirklənmə

☐ texnoloji vasitələrlə çirklənmə

☐ tullantılarla çirklənmə

- ☐ təhlükəli məhsulla çirklənmə
- ☐ radiaktiv çirklənmə

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Fiziki çirklənmələr hansı növlərə bölünür? (Çəki: 1)

- ☒ elektromaqnit, radiasiyalı, akustik, istilik
- ☐ elektromaqnit
- ☐ akustik
- ☐ kimyəvi
- ☐ istilik

Sual: Kimyəvi çirkləndiricilər hansılardır? (Çəki: 1)

- ☒ kimyəvi birləşmələrin zərərli təsiri
- ☐ fiziki birləşmələrin zərərli təsiri
- ☐ bioloji birləşmələrin zərərli təsiri
- ☐ zərərli təsirlər
- ☐ mikroorqanizmlərin zərərli təsiri

Sual: Elektromaqnit çirkləndiriciləri necə təsir edir? (Çəki: 1)

- ☒ ətraf mühitə zərərli təsir etməsilə
- ☐ radiasiya şüalanması ilə
- ☐ akustik təsirlə
- ☐ məişət cihazların təsirlə
- ☐ istilik təsirlə

Sual: Intensiv istilik çirkləndiriciləri nə vaxt əmələ gəlir? (Çəki: 1)

- ☒ keyfiyyətsiz malların termik üsulu ilə məhv zamanı
- ☐ saxlanma zamanı
- ☐ daşınma zamanı
- ☐ qarışdırma zamanı
- ☐ markalanma zamanı

Sual: Texnoloji çirkləndiricilərin səviyyə və xarakteri nədən asılıdır? (Çəki: 1)

- ☒ xamalın emal mürəkkəbliyindən
- ☐ xammalın saxlanma müddətindən
- ☐ xammalın kimyəvi tərkibindən

- ☐ xammalın fiziki xassəsindən
 - ☐ emal dərinliyindən
-

Sual: Satışdan əvvəl çirklənmələr nədir? (Çəki: 1)

- ☒ saxlanma, daşınma, satışa hazırlıq zamanı ətrafa yayılan zərərli təsir
 - ☐ saxlanma zamanı
 - ☐ daşınma zamanı
 - ☐ satışa hazırlıq zamanı
 - ☐ qablaşdırma zamanı
-

Sual: Avadanlığın istismarı zamanı əmələ gələn çirklənmələrə hansılar aid edilir? (Çəki: 1)

- ☒ kimyəvi, elektromaqnit, akustik, istilik
 - ☐ kimyəvi
 - ☐ elektromaqnit
 - ☐ akustik
 - ☐ istilik
-

Sual: Hansı mallar kimyəvi çirklənmələr yaradır? (Çəki: 1)

- ☒ gön xammalı
 - ☐ audiotexnika
 - ☐ videotexnika
 - ☐ soyuducu
 - ☐ tozsoran
-

Sual: Hansı qrup mallar istilik çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ qızdırıcı cihazlar
 - ☐ toxuculuq malları
 - ☐ ətriyyat malları
 - ☐ kosmetik mallar
 - ☐ kompüterlər
-

Sual: Hansı qrup mallar akustik çirklənmələri yaradır? (Çəki: 1)

- ☒ nəqliyyat vasitələri
 - ☐ videotexnika
 - ☐ toxuculuq malları
 - ☐ geyim malları
 - ☐ xəz malları
-

Sual: Utilizasiya çirklənmələri nədir? (Çəki: 1)

- ☒ malları məhv edərkən ətraf mühitə zərərli təsirlərin yayılması
- ☐ saxlanma zamanı
- ☐ daşınma zamanı
- ☐ qablaşdırma zamanı

☐ markalanma zamanı

Sual: İy nədir? (Çəki: 1)

- ☐ molekulların rəqsi
 - ☐ iyin vibrasiyası
 - ☒ burun reseptorlarına iyin daxil olması
 - ☐ molekulyar strukturun dəyişməsi
 - ☐ iyin titrəyişi
-

Sual: Tsvadermaker nəzəriyyəsinə görə qoxular neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 10
 - ☐ 9
 - ☒ 8
 - ☐ 7
 - ☐ 6
-

Sual: Ətriyyat-kosmetika mallarının keyfiyyəti hansı sensor metodu ilə təyin olunur? (Çəki: 1)

- ☐ vizual
 - ☐ audimetod
 - ☒ iybilmə metodu
 - ☐ ləmisə
 - ☐ taktil
-

Sual: Ləmisə analizatorunun həssas olan beşincisi necə adlanır? (Çəki: 1)

- ☐ ayaq barmağında
 - ☐ bel hissədə
 - ☒ dərinin üstündə
 - ☐ dodaqda
 - ☐ çənədə
-

Sual: Ləmisə analizatorunun həssas olan ikincisi necə adlanır? (Çəki: 1)

- ☐ burunda
 - ☐ gözdə
 - ☒ ağız boşluğunda
 - ☐ çənədə
 - ☐ yanaqda
-

Sual: Ləmisə reseptorlarının qəbul etdiyi 10-cu hissiyyat necə adlanır? (Çəki: 1)

- ☐ gimnastika
 - ☐ ştanq qaldırmaq
 - ☒ bərk sıxmaq
 - ☐ əl əzələsi
 - ☐ bilək əzələsi
-

Sual: Lamisə reseptorlarının qəbul etdiyi 1-ci hissiyyat necə adlanır? (Çəki: 1)

- ☐ taktil
 - ☐ isti
 - ☐ soyuq
 - ☒ toxunma
 - ☐ oynaq
-

Sual: Lamisə reseptorlarının qəbul etdiyi 4-cü hissiyyat necə adlanır? (Çəki: 1)

- ☐ üst səth
 - ☐ yüngül basılma
 - ☒ təsiretmə
 - ☐ idman
 - ☐ gimnastika
-

Sual: Lamisə reseptorlarının qəbul etdiyi 7-ci hissiyyat necə adlanır? (Çəki: 1)

- ☐ əsmə
 - ☐ yellənmə
 - ☒ vibrasiya
 - ☐ yıxılma
 - ☐ durma
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Hansı mallar təkrar sənaye emalından keçirilir? (Çəki: 1)

- ☒ qeyri-standart mallar
 - ☐ nöqsanı aradan qaldırmaq mümkün olmadıqda
 - ☐ xarab mallar
 - ☐ çürümüş mallar
 - ☐ keyfiyyətsiz mallar
-

Sual: Təhlükəli məhsullar hansı üsulla məhv edilir? (Çəki: 1)

- ☒ termiki, mexaniki
 - ☐ yalnız termiki
 - ☐ yalnız mexaniki
 - ☐ yalnız kimyəvi
 - ☐ yalnız texnoloji
-

Sual: Kimyəvi məhvədmə hansı üsulla aparılır? (Çəki: 1)

- ☒ tullantıya kimyəvi birləşmələrin təsiri ilə
 - ☐ yandırmaqla
 - ☐ əzməklə
 - ☐ basdırmaqla
 - ☐ parçalamaqla
-

Sual: Əgər məhsul keyfiyyətsizdirsə, onunla necə rəftar olunur? (Çəki: 1)

- ☒ məhv edilməyə tövsiyə olunur
 - ☐ ucuzlaşmaya göndərilir
 - ☐ anbara verilir
 - ☐ istehsalçıya göndərilir
 - ☐ satışa göndərilir
-

Sual: Əmtəə ekspertizasının keçirilməsinin 3-cü mərhələsi necə adlanır? (Çəki: 1)

- ☒ yekun
 - ☐ sonuncu
 - ☐ 3-cü
 - ☐ axırıncı
 - ☐ qərar
-

Sual: Ekspertlər hazırlıq mərhələsində hansı sənədləri əldə edirlər? (Çəki: 1)

- ☒ əmtəə ekspertizasının təyinatı haqda sənəd
 - ☐ akt
 - ☐ müqavilə
 - ☐ normativ sənəd
 - ☐ texniki sənəd
-

Sual: Ekspertlər hansı göstəricilərinə görə komissiyanın tərkibinə daxil edilir? (Çəki: 1)

- ☒ təsnifat peşəsi, səriştəliliyi
 - ☐ ekspertin stajı
 - ☐ ekspertin yaşı
 - ☐ ekspertin obyektivliyi
 - ☐ heç nə nəzərə alınmır
-

Sual: Əmtəə ekspertizası zamanı sifarişçi hazırlıq mərhələsində nələri etməlidir? (Çəki: 1)

- ☒ ekspertlərin iş yerini hazırlamaq
 - ☐ ekspertləri standartla tanış etməli
 - ☐ ekspertləri mal partiyası ilə tanış etməli
 - ☐ eksperti mal göndərənə tanış etməli
 - ☐ prinsipiallıq
-

Sual: İşçi qruppu hansı mərhələdə toplanır? (Çəki: 1)

- ☒ əsas mərhələdə
 - ☐ yekun mərhələdə
 - ☐ hazırlıq mərhələsində
 - ☐ başlanğıc mərhələdə
 - ☐ son mərhələdə
-

Sual: Nəzarət ekspertizası zamanı hansı sənəd tələb olunur? (Çəki: 1)

- ☒ ilkin ekspertiza aktı
 - ☐ ərizə
 - ☐ sınaq protokolu
 - ☐ akt
 - ☐ qaimə
-

Sual: Ölçü vasitələri düzgün işləmədikdə ekspert nə etməlidir? (Çəki: 1)

- ☒ ekspertizanı saxlamalı
 - ☐ işçi dəftərində qeydlər etməli
 - ☐ ekspert qrupunun rəhbəri ilə məsləhətləşməli
 - ☐ standart tələb etməli
 - ☐ işçi qruppu ilə əlaqə saxlamalı
-

Sual: Ekspert seçmə üsulunu hansı sənədə əsasən aparmalıdır? (Çəki: 1)

- ☒ normativ sənədə
 - ☐ alqı-satqı müqaviləsinə
 - ☐ qəbul aktına
 - ☐ nümunənin seçmə aktına
 - ☐ sifarişçinin tələbinə
-

Sual: Ekspertizanın yekun mərhələsinin məqsədi nədir? (Çəki: 1)

- ☒ alınmış nəticələrin təhlili və qiymətləndirilməsi
 - ☐ ekspertin səriştəliliyinin təyini
 - ☐ əmtəəşünasın səriştəliliyi
 - ☐ ekspertin müstəqilliyi
 - ☐ itkinin təyini
-

Sual: Aktın yekun qərarını kimlər tərtib edir? (Çəki: 1)

- ☒ ekspertlər
 - ☐ işçi qrupu
 - ☐ baş mühasib
 - ☐ auditor
 - ☐ rəhbərlik
-

Sual: Müxtəlif mal partiyasında texnoloji nöqsan müşahidə edildikdə ekspertiza aktları necə tərtib olunur? (Çəki: 1)

- ☒ çoxsaylı ekspertiza aktı
 - ☐ tarasız mallar
 - ☐ markasız mallar
 - ☐ sənədsiz mallar
 - ☐ nöqsansız mallar
-

Sual: Ekspertizanın çatışmayan informasiyalarla davam etdirilməsi nə ilə nəticələnir? (Çəki: 1)

- ☒ qeyri-obyektiv qərarların qəbul edilməsinə
 - ☐ standartın olmaması
 - ☐ qərarın subyektivliyi
 - ☐ qərarın şübhə doğurması
 - ☐ qərarın mənfi rəylə qarşılanması
-

Sual: Mal olmadıqda ekspert ekspertizanı apara bilərmi? (Çəki: 1)

- ☒ ekspertizadan imtina edilir
 - ☐ sənədlərə baxılır
 - ☐ informasiyalar yığılır
 - ☐ sənədlər təhlil edilir
 - ☐ qərarlar çıxarılır
-

Sual: İlin soyuq aylarında istiy erlərin yaradılmaması zamanı ekspert nə etməlidir? (Çəki: 1)

- ☒ ekspertiza dayandırılır
 - ☐ sənədlər təhlil olunur
 - ☐ informasiyalar tamamlanır
 - ☐ standart tələb olunur
 - ☐ məsləhət aparılır
-

Sual: Ekspert göstəricilər nomenklaturasını kimlə razılaşdırmalıdır? (Çəki: 1)

- ☒ sifarişçi ilə
 - ☐ mühasiblə
 - ☐ baş mühasiblə
 - ☐ işçi qruppu ilə
 - ☐ əmtəəşünasla
-

Sual: Identifikasiya nə deməkdir? (Çəki: 1)

- ☒ eyniləşdirmək
 - ☐ oxşarlıq
 - ☐ yaxınlıq
 - ☐ qohumluq
 - ☐ normativ sənəd
-

Sual: Identifikasiyanın malın çeşidinə aid funksiyası nə deməkdir? (Çəki: 1)

- ☒ çeşidi təsdiqləmə
 - ☐ çeşid oxşarlığı
 - ☐ çeşid qohumluğu
 - ☐ çeşid yaxınlığı
 - ☐ çeşidləmə
-

Sual: Identifikasiyanın neçə növü vardır? (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 2
-

Sual: Mal partiyası ilə identifikasiya nədir? (Çəki: 1)

- ☒ nümunənin mal partiyasına aid olması
 - ☐ partiya oxşarlığı
 - ☐ eyniliyi
 - ☐ qohumluğu
 - ☐ düzəliş
-

Sual: Identifikasiyanın neçə metodu vardır? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İdentifikasiya kriteriyaları necə olmalıdır? (Çəki: 1)

- ☒ obyektiv
 - ☐ subyektiv
 - ☐ oxşar
 - ☐ bütöv
 - ☐ tam
-

Sual: Saxtalaşdırma nə deməkdir? (Çəki: 1)

- ☒ oxşadılan
 - ☐ aldatmaq
 - ☐ tərkibi dəyişmiş
 - ☐ qazanc əldə etmək
 - ☐ eyniləşmə
-

Sual: Çeşid saxtalaşdırılması nədir? (Çəki: 1)

- ☒ malın başqa adda istehlakçıya təqdimi
 - ☐ ad dəyişmə
 - ☐ tərkibin dəyişməsi
 - ☐ xarici görünüşün dəyişməsi
 - ☐ rəngin dəyişməsi
-

Sual: Keyfiyyət saxtalaşdırılmasının üsulları hansılardır? (Çəki: 1)

- ☒ su əlavə etmə
 - ☐ kobud saxtalaşdırma
 - ☐ cüzi saxtalaşdırma
 - ☐ tam saxtalaşdırma
 - ☐ əlavələrdən istifadə, növ dəyişmə
-

Sual: Birinci növ saxta mallar necə adlanır? (Çəki: 1)

- ☒ istehlakçının həyatı üçün təhlükəsiz
 - ☐ sənədsiz
 - ☐ ətraf mühitə zərərsiz
 - ☐ faunaya zərərli
 - ☐ floraya təhlükəli
-

Sual: Təhlükəsiz saxtalaşdırılmada istehlakçıya hansı ziyan vurulur? (Çəki: 1)

- ☒ maddi və mənəvi
 - ☐ maliyyə ziyanı
 - ☐ ailə büdcəsinə ziyan
 - ☐ əmlaka ziyan
 - ☐ ətraf mühitə ziyan
-

Sual: Nasaz tərəzilər hansı saxtalaşmaya yol açır? (Çəki: 1)

- ☒ kəmiyyət saxtalaşması
 - ☐ keyfiyyət saxtalaşması
 - ☐ sənəd
 - ☐ standart
 - ☐ texniki sənəd
-

Sual: Tərəzinin düzgün qoyulmaması hansı saxtalaşmaya yol açır? (Çəki: 1)

- ☒ kəmiyyət saxtalaşmasına
 - ☐ keyfiyyətə
 - ☐ çeşidə
 - ☐ sənədə
 - ☐ kompleks saxtalaşmaya
-

Sual: İnformasiya saxtalaşdırılması nədir? (Çəki: 1)

- ☒ mal haqqında təhrif olunmuş məlumat verilməsi
- ☐ standart informasiyası

- ☐ sənəd informasiyası
 - ☐ marka informasiyası
 - ☐ reklam informasiyası
-

Sual: Birinci yarımqrup necə adlanır? (Çəki: 1)

- ☒ texnoloji
 - ☐ sənədli
 - ☐ standartlı
 - ☐ standartsız
 - ☐ protokollu
-

Sual: Satışqabağı saxtalaşma nədir? (Çəki: 1)

- ☒ malın satışa hazırlıq dövründə saxtalaşma
 - ☐ satışdan sonra saxtalaşma
 - ☐ istehlakçı saxtalaşması
 - ☐ alıcı saxtalaşması
 - ☐ bütöv saxtalaşma
-

Sual: Ekspertizanın məqsəd və vəzifələrinin təyinindən sonra nə edilir? (Çəki: 1)

- ☒ vasitə və metodlar seçilir
 - ☐ standartlar seçilir
 - ☐ sənədlər seçilir
 - ☐ aktlar yazılır
 - ☐ protokol tərtib edilir
-

Sual: Qaimədən başqa hazırlıq mərhələsinin 2-ci zəruri sənədi hansıdır? (Çəki: 1)

- ☒ ərizə
 - ☐ standart
 - ☐ protokol
 - ☐ akt
 - ☐ nümunənin seçilməsi
-

Sual: Ekspertin iş təcrübəsi az olduqda onu hansı qruppa aid etmək lazımdır? (Çəki: 1)

- ☒ daha təcrübəli olan ekspertlər qrupuna daxil etmək lazımdır
 - ☐ tərkibdən çıxarmaq
 - ☐ yeni ekspertlə əvəz etmək
 - ☐ təkmilləşməyə göndərmək
 - ☐ attestasiyadan keçirmək
-

Sual: Ekspertiza zamanı sifarişçinin öhdəsinə götürdüyü əməliyyatların sayı neçədir? (Çəki: 1)

- ☒ 8
- ☐ 7

- ☐ 6
- ☐ 5
- ☐ 4

Sual: Ekspertizanın əsas mərləhəsində sifarişçi ekspertə neçə sənəd təqdim etməlidir? (Çəki: 1)

- ☒ 6
- ☐ 5
- ☐ 4
- ☐ 3
- ☐ 2

Sual: 3-cü sənəd necə adlanır? (Çəki: 1)

- ☒ sifarişçinin çağırış sənədi
- ☐ ekspertin çağırış sənədi
- ☐ standart
- ☐ texniki şərt
- ☐ hesabat

Sual: 6-cı sənəd necə adlanır? (Çəki: 1)

- ☒ texniki və ya normativ sənədlər
- ☐ təlimat
- ☐ mal-qaimə sənədləri
- ☐ hesabat fakturaları
- ☐ sertifikatlar

Sual: Nümunələrin seçilmə aktında 9-cu göstərici necə adlanır? (Çəki: 1)

- ☒ nümunələr yerləşdirilən qab
- ☐ mikrobioloji göstərici
- ☐ mal göndərəninin ünvanı
- ☐ sifarişçinin göstəriciləri
- ☐ mal alanın ünvanı

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əmtəə ekspertizasının keçirilməsinin 1-ci mərhələsi necə adlanır? (Sürət 15.05.2014 18:04:20) (Çəki: 1)

- ☒ hazırlıq
 - ☐ 1-ci
 - ☐ 2-ci
 - ☐ axırıncı
 - ☐ 3-cü
-

Sual: Əsassız ekspertiza aparılması nə ilə nəticələnir? (Sürət 15.05.2014 18:04:23)
(Çəki: 1)

- ☒ şübhə doğuran qərarların qəbuluna
 - ☐ ekspertiza zamanı məsuliyyətsizliyə
 - ☐ subyektivliyə
 - ☐ standartlardan istifadə edilməməsinə
 - ☐ ziddiyyət yaranmasına
-

